

Orxan Pamuk

Gizli üz

Ssenari

Tərcüməçilər: Arif Əmrəhoğlu, Paşa Əlioğlu

*Minlərlə, minlərlə sərr bilinəcək,
O gizli üz göstərincə özünü.
Fəridəddin Əttar*

Şəhərlər şəhəri

Tıqqıldayan iri divar saatı.....

Titr yazıları

Gecə. Şəhərlər şəhəri İstanbulun mənzərəsi. Gecənin lacivərdi içerisinde məscidlərin, gəmilərin, sarayların, maşınların işıqları: Nağılvəri bir mənzərə...

Fotoqraf hekayəsinə başlayır.

Titr yazıları davam edərkən yalnız bir səs, yorğun, kədərli bir səs eşidilir...

Fotoqraf: (səs) Mənə bir hekayə danış deyirsiniz... Olar, sizə bir hekayə danışacam, amma qəlbimi aça biləcəmmi, bilmirəm... Hekayə danış deyəndə, ağacları düşünürəm... Yuxumdakı ağacları... Vaxtilə bir hekayə danışmışdım, qəlbimi açmışdım... Amma danışan yalnız mən deyildim. Hərə bir hekayə danışındı... Mənimse təsəvvürümüzdəki yalnız ağaclarıydı.... O zaman cavan idim... Xeyr, mən daha cavan deyiləm.

Fotoqraf görünür... Vaxtından əvvəl düşmüş iyirmi yaşlarında bir gəncdi. Üst-başı səliqəsizdi, üzü tüklüdü, kədərlidi, amma büsbütün kefsiz də deyil... Ağır, qalın pərdənin qarşısında, bəlkə pavilyonda, bəlkə əyləncə yerində, bəlkə də bunlara oxşar bir məkənadadı. Belə yerlərə alışqan olduğu hiss edilir... Özünə qarşı göstərilən maraqlan, hekayə danışmaqdan məmnundu. Kədərlə, hüznlə, inanaraq danışır, amma danışığında humor duyğusu da var...

Fotoqraf: Cavanlığım çox geridə, danışacağım hekayənin başlanğıcında qaldı... O zamanlar gəncdim, odlu-əlovluydum, atamın üzünə ağ olmuşdum. Fikrim-zikrim İstanbulda oxumaqdaydı... Əvvəlcə İstanbulda, sonra oxumaqda... Atamın sözünə qulaq asmadım, ondan ayrıldım... O da xərcliyimi kəsdi... Bir qohumumun köməkliyilə bu işi tapdım. Pavilyon fotoqraflığının peşə ola biləcəyi ağlıma belə gəlməzdə. Atamlı uzağı altı aya barışacağımızı güman edirdim. Xeyr, altı ay sonra atam deyil, sirlə bir adam axtardı məni... Sonralar xidmətçi olduğunu öyrəndiyim bu adam məni şəhərin ucqar küçələrindəki bir evə apardı... Orada bir qadın..., gözəl bir qadın təklif elədi ki, pavilyonlarda, içki məclislərində şəkillər çəkib ona çatdırırmı... Hər səhər... Şəkillərin nəyinə lazım olduğunu demədi. İşə görə çoxlu pul təklif elədi. Razılaşdım.

Ekranda Fotoqrafın götirdiyi şəkillərə baxan qadının əli görünür. Bir-bir şəkilləri qarışdırır. Pavilyonlarda çəkilmiş şəkillər... Kədərli, dərdli üzlər... İçki içən bığlı kişilər. Bomboz, ya da heç bir məna bildirməyən sıfırlar. Masaların ətrafına yiğmiş saysız-hesabsız kişilər... Qəribə vəziyyətdə duranlar, çatıq qaşlılar, mənasızcasına gülənlər, kameralaya yan baxanlar, qədəh qaldıranlar, dərdlilər... Bir-birinə bənzəyən,

bənzəməyən kişi üzləri...

Fotoqraf: (səs) Bütün gecəni şəkil çekəndən, şəkilləri çıxardandan sonra sabaha yaxın balaca otağında gözümün acısını alıb yola düşürdüm. Şəhərin yuxudan yenicə oyandığı dumanlı alatoranda çılpaq şabalıd ağaclarının altından keçərkən qadının şəkildə nə axtardığını fikirləşirdim.

Hərəkət edən maşından görünən şabalıd ağacları, ağacların budaqları ağır-ağır, səssizcə axır...

Fotoqraf: (səs) Bu iş iki ilə yaxın çəkdi... Hər səhər ehtirasla əlimdəki şəkilləri qapıb masasına oturar və şəklini çəkdiyim o üzlərə uzun-uzadı baxardı... Haqqında bildiyim bircə atasıyla çəkdirdiyi uşaqlıq şəkli idi... İllər keçəndən sonra nə axtardığını başa düşmüştüm.

Qadının evində

Böyük bir divar saatı tiqqıldayır. Səhər. Qadın geniş və boş bir otaqdakı masasının arxasındadı, Fotoqraf əks tərəfdə, onun qarşısındakı divanda oturub. Qadın otuz beş yaşlarında. Gözə gəlimlidir... Fotoqrafın gətirdiyi şəkilləri nəzərdən keçirir. Bəzilərini ayırır, böyüdücü ilə baxır, bəzilərini isə əhəmiyyət vermədən bir tərəfə qoyur.

Gördüyü işdə ustalaşıbdı, cəld hərəkət edir, qayçıyla şəkillərdən birinin üzünü kəsir. Siqaret çekir.

Divanda oturan Fotoqraf dalğın-dalğın albomu vərəqləyir, aradabir gözəcə qadını izləyir.

Fotoqrafın baxışı divardakı çərçivəyə salınmış şəklə zillənir.

Şəkildə cokey şalvari geyinmiş qırx yaşlarında bir kişi və on yaşlarında kiçicik bir qız 60-cı illərin bir Amerika maşının qabağında durublar... Arxada iri, möhtəşəm bir ağac...

Qadın şəkilləri bir filatelist diqqətiylə nəzərdən keçirir. Əlində siqaret var. Bir şəklə xeyli baxır, gülümsəyir.

Qadın: Bu adamın üzü o qədər boşdu, elə açıqlıdı ki, baxan kimi bəlli olur: çox güman ki, üç uşağı var. Uşaqlar gecə-gündüz dalaşırlar. O isə yuxusunda bağçalı bir ev görür.

Başqa şəklə keçir. Bezmiş kimidi. Sonra başqa bir şəklə...

Başqa bir şəkli nəzərdən keçirəndə qəflətən təsirlənir. Şəklə böyüdücülə diqqətlə baxır.

Fotoqraf Qadının fərqli üz tapdığını sezir... Qadın masasından qalxıb pəncərəyə sarı gedir, gün işığında şəklə bir daha baxır.

Qadın: Başqa şəkli varmı bu adamın?

Fotoqraf çantasından bir dəstə şəkil çıxardır, Qadına yaxınlaşır.

Fotoqraf: Hamısı burdadı...

Fotoqraf qalaq-qalaq şəklin içindən birini seçib Qadına uzadır.

Şəkildə üç kişi var, qədəh toqquşdurən üç kişi.

Soldakı üzü mənalı kişi Qadının diqqətini çəkir.

Qadın: Başqa?

Fotoqraf: Yoxdu, başqasını çəkmədim.

Qadın: (əsəbi) Niyə?

Fotoqraf: O biri üzlər kimi üzdü...

Qadın oturur. Şəkildəki üzə diqqətlə baxır.

Qadın: Yox... Üzü elə bil danışır. Atam həmişə deyərdi ki, mənalı üz həmişə bir hekayə danışır...

Fotoqraf: Kimdi bu adam?

Qadın: Bilmirəm... (öz aləmindədi) Amma sanki elə bil illərdi onu tanıyıram.

Qadın sevincək soruşur.

Qadın: Onu tapa bilərsənmi?

Fotoqraf: (özünü itirir) Qarsonu tanıyıram. Soruşaram.

Qadın məmnundu, gülümsəyir. Yenidən şəklə baxıb xəyalə dalır.

Qadın: Başqa şəkillərini də çək... O olduğuna tam əmin olmaq istəyirəm...

Fotoqraf çıxır.

Qadın yenidən şəkildəki üzə baxır. Ağlına nəsə gəlir.

Tələsik gedib küçə qapısını açır.

Pilləkənlərlə düşən Fotoqrafi səsləyir.

Qadın: Ondan həyatda ən çox nə istədiyini soruş...

Qadın qapını örtür. Tək qalınca sanki xəyalı bir havaya bürünür. Təkbaşına oyun oynayan balaca bir qız kimi öz-özünə mizıldanaraq danışır.

Elə bil nəsə xatırlayır.

Qadın: Yuxularında nə gördüğünü soruş.... Yuxularının tamamlanıb-tamamlanmadığını... Yoxsa unudurmu?

Yuxularında üzlər silinirmi, bir-birinə qarışır mı? Xatırlayırmı, özü ola bilirmi?

Meyxanədə.

Fotoqraf Bəyoğlu küçələrindən keçir.

Bir meyxanəyə girir.

Vərdiş elədiyi məkanda olduğundan rahatca arxa tərəfə, mətbəxə gedir. Mətbəxin bir tərəfində kök Qarson günüñün qabağında üzünü qırxır. Üzü sabunluđu.

Solda bir aşpaz kartof soyur.

Fotoqraf kök Qarsona girişir.

Fotoqraf: Ülgüclə qırxırsan...

Qarson gözünü güzgündən çəkmir.

Qarson: Bir dəfə ciletlə qırxım dedim, elə bildim köpüyün altından başqasının üzü çıxacaq. Hah ha... Ülgücümü düz otuz beş ildi işlədirəm. O da mənə xəyanət eləməyib heç... Bax, bax... Altından öz üzüm çıxır...

Fotoqraf çantasından Saatsazın şəklini çıxarıb ona göstərir.

Fotoqraf: Bunu tanıyırsanmı?

Qarson gözünün ucu ilə baxır.

Qarson: Xeyr.

Fotoqraf bu dəfə şəkildəki başqa adamı göstərir.

Fotoqraf: Bəs bunu?

Qarson: Niyə soruştursan? (Səssizlik) Xanımimin həmşəhərlisidi o... Bələdiyyə avtobusunda sürücüdü...

Fotoqraf: Hansı xətdə?

Qarson: Eyup-Eminönü.

Eyüp-Eminönü avtobusunda

Fotoqraf əyləşdiyi avtobus oturacağından sürücü kabinəsinə baxır.

Kabinədəki güzgüdə sürücü görünür. Yol boyunca evlərin, köhnə tikililərin, hotelyelərin mənzərələri...

Fotoqraf sürücüyü yaxınlaşır, şəkli göstərir.

Sürücü əvvəlcə oxşada bilmir, sonra şəkildəki kişini tanır.

Sürücü: Sən çəkmisən bunu...

Fotoqraf: Dostumdu, onu axtarıram... Pulqabını unudub.

Sürücü: Unudar., huşsuzdu... Saatsazdı.

Fotoqraf: Dükanı hardadı?

Sürücü: Dayanacağa çatanda göstərərəm.

Saatsaz dükanı

Paltarlar sərilmiş bir küçə. Qocaman çinar ağacı, köhnə bir ev.

Fotoqraf saatsaz dükanına yaxınlaşır.

Vitrinə baxır. İçərini görməyə çalışır.

Həyəcan və maraqla qapını açarkən qapıya bağlı çan çalınır.

Çaşır. Saat tiqqıltları.

Piştaxtanın önündə şıq geyimli, gödəyin biri, arxasında Saatsaz.

Saatsaz təmir elədiyi saatı müştəriyə qaytarır.

Saatsaz: Bəəli, həmişə xoş saatlar göstərsin sizə.

Gödək zəncirli saatı qulağına tutur, bəxtiyarlıqla dinləyir.

Gödək: İşləyir!

Saatsaz: Əvvəlki səsini də çıxardırı?

Gödək: (məmnun) Lap əvvəlki səsidi.

Gödək səliqə ilə saatını ciletinin cibinə qoyub çıxır. Çanın səsi.

Saatsaz Fotoqrafi görmüşdür.

Saatsaz: Xoş gəldin.

Fotoqraf qolundakı saatı çıxarıb piştaxtaya qoyur.

Fotoqraf: Buna bir baxarsanmı?

Saatsaz: Nə olub?

Fotoqraf: (uydurur) Nəsə dərdi var, amma bilmirəm nədi.

Saatsaz saatı alır, ustalıqla açır. Barmaqları vərdişlidi. Həyəcanlı anlar...

Fotoqraf: Fikirləşirdim ki, daha saatlar xarab olmaz.

Saatsaz: Niyə?

Fotoqraf: Çünkü daha saatları insan düzəltmir.

Saatsaz: Amma səninkini insan düzəldib. Dinlə (saati Fotoqrafa uzadır). Yayı boşalıbmış. Dərdi olduğunu nədən bildin?

Fotoqraf: Hiss elədim... Məni narahat edirdi...

Saatsaz: Hamı belə hiss eləsəydi, dünya bambaşqa bir aləm olardı... Heç kimin ağlına gəlmədiyi bir detal taxacam saatının qəlbinə. Nə saatın, nə də sən narahat olacaqsan daha.

Saatsaz piştaxtadan qalxır. Dükənin başqa tərəfinə keçir.

Fotoqraf dükəni nəzərdən keçirir, həyəcanlıdı.

Saatlar, saat tıqqılıtları.

Bir biblo1 saatin görümlü rəqqasına toxunur.

Saatsaz əlindəki bir detalla geri qayıdır.

Fotoqraf: Rahat olmaq üçün belə bir dükəndə işləmək lazımdı?

Saatsaz: Sərr dükənda deyil, saatların içindədi.

Fotoqraf: Nədədi bu sərr?

Saatsaz: Nədə olduğunu dəqiq bilmirəm... Amma axşam dükəni bağlayıb evə gedirəm... Evdə səssizlikdi. Elə səssizlikdi ki, sanki dükəndəki saatların tıqqılıtısını eşidirəm. Qapıları bağlayıb, pəncərə örtüklərini endirəndən sonra qaranlıqda saatların tiq-tiq işlədiyini yadına salıram. Hamısı boş qaranlıq dükənda, bir anda... Elə bunun özü də rahatlığını əlimdən alır, cavan oğlan...

Saatın işi qurtarır. Saatsaz saatı Fotoqrafa uzadır.

Fotoqraf: Borcum?

Saatsaz yox mənasında başını yelləyir.

Fotoqraf bir anlığa cəsarətə gəlir.

Qadının tapşırığını xatırlayır.

Fotoqraf: Həyatda ən çox nə olmasını istəyirsən?

Saatsaz bir anlığa fikrə gedir.

Saatsaz: İnsanlara saatları anlatmaq istərdim... Mexanizmlərin incəliyini, yayların qorxunluğunu, çarxların qaranlığını... İndi heç kim saatın nə olduğunu fərqində deyil... Bəlkə də elə buna görə insanlar kədərlidilər, bəlkə də elə buna görə hekayələrini danışa bilmirlər... Əqrəblə yelqovanın arxasında necə bir canın olduğunu belə hiss eləmirlər... İnsanlara saatların sırrını başa salmaq istərdim... Onda yuxudan təzəcə oyanan kimi dünyaya gözlərini açardılar... Kədərlərindən qurtular, bəlkə də hekayələrini danışa bilərdilər...

Fotoqrafla Saatsaz bir anlığa göz-gözə gəlirlər.

Saatsaz öz alətlərinə və piştaxtaya sarı əyiləndə Fotoqraf dükəndən bayır çıxır.

Qapının qabağında bir-iki addım atıb dayanır. Nəsə xatırlayıbdi.

Fotoqraf yenidən dükəna qayıdır.

Tez-tələsik Saatsazın şəklini çekir.

Bir də çəkmək istəyir, Saatsaz əliylə dayanmasına işarə edir.

Fotoqraf: Sağ ol!

Fotoqraf çıxanda Saatsaz öz dünyasına qayıtmışdı. Qapının çanı!

Fotoqrafin evi

Fotoqraf lenti çıxardır.

Dərmanların köməyilə Saatsazın üzü tədricən aydınlaşır.

Fotoqraf şəkli götürür və diqqətlə Saatsazın üzünə nəzər salır.

Fotoqraf masasının arxasında məktub oxuyur.

Məktubu qatlayıb zərfə qoyur.

Kədərlidi.

Qadının evi

Evin ümumi görünüşü.

Qadın masanın arxasındadı, Saatsazın şəkildəki üzünə baxır.

Qadın: Saatsaz olduğunu bilirdim... Yalnız Saatsazın üzü bu qədər qəribə, çasdırıcı ola bilər. Hər şey var bu üzdə: kədər, qorxu, eşq... Elə bil xəritədi... Yanılmamışam.

Fotoqraf divanda oturmaqdadı. Narahatdı. Qısqanır.

Fotoqraf: Sənin təyin deyil o!

Qadın: Mənə onun yuxularını bir daha danış!

Fotoqraf: (əsəbi) İnsanlara saatlardan danışmaq istəyir... Adamlar yalnız bu zaman kədərlərindən qurtara, hekayələrini danışa bilərlər...

Qadın ayağa qalxır, dalğın-dalğın gezişir.

Qadın: Onun öz sözləriylə de.

Fotoqraf yadına salmağa çətinlik çəkir.

Qadın evin saatlı tərəfinə gedir.

Fotoqraf: Elə bil onun sözləri yoxuydu. Adamlar var ki, sənə nəsə danışırlar. Evə qayıdırısan, başın onun hekayələriylə dolu olur, amma həmin adamın heç bir sözünü xatırlaya bilmirsən.

Qadın evin saat olan tərəfində gözdən itir.

Fotoqraf bunun fərqiñə varır. Maraqlanır. Səssizcə o tərəfə yaxınlaşır.

Saatın tiqqiltisi.

Fotoqraf saat olan tərəfə çatanda Qadını tənhaliq içində görür.

Masanın üstündə ilk dəfə gördüyü üç şey var: Güzgü, ütü, lampa.

Qadın Fotoqrafın baxışını tutur. Bir az utancaqdı, etiraf eləmək qəsdindədi.

Qadın: Yuxularımda çox gözəl şeylər görürəm... Amma səhər ayılanda heç birini xatırlamıram...

Xatırladığım yalnız bunlardı... Bir güzgü, bir ütü, bir lampa...

Fotoqraf başa düşməyə çalışaraq masanın üstündəki yuxu əşyalarına baxır.

Qadın: Gülüşü necəydi?

Fotoqraf: Kimin?

Qadın: Saatsazın!

Fotoqraf: Kədərliyi.

Qadın pəncərədən çölə baxır. Öz aləmindədi...

Qadın: Kədərliyi, elə deyilmə? (Birdən hazırlaşır) Məni onun yanına apar!

Fotoqraf: Başqa şəkillər də var, baxmayacaqsanmı?

Qadın: İki il birlikdə arayıb-axtardıq... İndi məni ora apar... Xahiş edirəm...

Fotoqraf: (qətiyyətsiz) İndimi?

Qadın: İndi!

Qadın çıxır.

Fotoqraf çarəsizdi, hirslidi.

Fotoqraf: O, sənin axtardığın deyil!

Mavi maşının içində

Qadının sürdüyü 60-cı illərdən qalma lacivərd Amerika maşını Tarlabası prospektindən sürətlə şütyür.

Fotoqrafın gözünə güzgündən asılmış nəzərlik sataşır, ona diqqətlə baxır.

Qadın: Atam asib onu... Məni qorusun deyə... Çünkü iyirmi il sonra bu maşınla bir üz axtaracağımı bilirdi... Atam həmişə deyirdi ki, günlərin bir günü qəsəbəyə qayıdacəyi... Bunu orada gözəl ərəb atlarından asarlaşmış... Mənim yaxşı ata minməyimi istəyirdi həmişə.

Maşın əvvəlki sürətlə Eyupa yaxınlaşır.

İndi ikisi də dalğındırlar.

Fotoqraf: Evdən məktub gəlib... Atam xəstədi.

Səssizlik.

İkisi də sanki öz dünyalarına qapılıblar. Qadın öz-özünə danışırımsı kimi açıqlayır.

Qadın: Bir neçə dəfə bütün o üzlərə niyə baxdığını sənə başa sala biləcəyimi fikirləşmişəm.

Ağac görüntüsü. Budaqları çılpaq.

Maşın sürətlə yoluna davam edir.

Qadın: İnsanlara baxanda başa salmaq istəyirəm... Amma sonra fikrimdən daşınırıam.

Saatsaz dükanına az qalmış

Mavi maşın yollardan qırırlaraq Saatsaz dükanı yerləşən məhəlləyə girir.

Qadın dükana otuz-qırx metr qalmış maşının surətini azaldır, qarşı səkiyə yaxınlaşdırır.

Səssizlik.

Qadın: Hansıdı?

Fotoqraf: (işarə edir) İrəlidəki.

Qadın (təlaşla): Barmağınlə göstərmə.

Saatsaz dükanının qarşısından şələli bir odunçu keçir.

Fotoqraf: İndi qarşısından odunçu keçdi. Bax oradı.

Qadın: Odumu?

Dükandan dəri gödəkçəli bir adam çıxır. Saatin qoluna taxır.

Fotoqraf: Yox.

Qadın: Təbii ki, yox.

Təlaşından, çəşqinligindən Qadın üzr istəyirmiş kimi gülümsəyir.

Çantasında siqaret qutusunu axtarır tapır. Ağzına aldığı siqareti Fotoqraf alışqanla yandırır.

Qadın əsəbi və təlaşlıdır.

İkisi birlikdə küçəyə baxırlar.

Boş küçədə səksək oynayan iki qız.

Maşının arxa tərəfindən gələn iki kişi danışa-danışa yanlarından keçirlər.

Yekə adam: Kəmərləri sıxmazsanız, mən bu işdə yoxam dedim.

Balaca adam: Ağabəy, kəmərləri olduğunu nə bilirsən?

Yekə Adam: Sən nə deyirsən! Mən bu şəhərə ilk dəfə gəldiyim gün hotel otağında vallahi... yeddi nəfəri... Sonra təbii dərdini başa sala bilirsən, başa sal.

Onlar Saatsaz dükanının qarşısından keçərək uzaqlaşırlar.

Fotoqraf səbirsizliklə maşının radiosunu qarışdırır. Başqa dünyaları xatırladan musiqi və səslər.

Qadın: (şübhəli) Dükənin o dükan olduğuna əminsənmi?

Fotoqraf: Əminəm.

Yenə səssizlik.

Qadın: (əsəbi) Görən məni necə qarşılıyalar? Salam, necəsiniz? Əl verəcəyik. Ona atamdan danışacam.

Əlləri haqqında bir daha danışarsanmı?

Fotoqraf: (başdan edərək) İşini bilən əllərdi...

Qadın: Gülüşü? Gülüşü necədi?

Fotoqraf: Kədərlidi.

Səssizlik.

Qadın: Əsəblərim pozuldu.

Maşının arxasından, uzaqdan bir əskiçi görünür.

Əskiçi: Əskiçi... Əski şeylər alıram, əskiçi...

Fotoqraf: Bax! O! Odu!

Saatsaz dükanından çıxır. Dükənin qapısını bağlayır.

Qadın: (təlaşla) Görmürəm!

Fotoqraf: Odu!

Saatsaz küçənin o biri tərəfi ilə irəliləyərək uzaqlaşır. Bir anlıq dayanır. Ciblərində nəsə axtarır. Sonra yoluna davam edir.

Saatsaz küçəylə ağır-ağır uzaqlaşarkən Qadın maşını işə salmaq istəyir.

Mühərrrik ilk anda işə düşmür.

Qadın təkrar cəhd göstərir...

Mühərrrik işə düşür.

Maşın ağır-ağır Saatsaza doğru yaxınlaşır.

Qadın da, Fotoqraf da çox həyacanlıdır.

Maşın ehmalca Saatsaza yaxınlaşır.

Saatsaz yaxınlaşan maşını hiss edir.

Öz aləmindədi, amma bir anlığa geri boylanır.

Qadının gözləri onun üzündədi.
Saatsaz bir anlığa Qadına baxıb irəli dönür.
Qadının ehtiraslı marağının fərqiñə vardığından ona bir də baxır.
Qısa müddətə də olsa, Qadın illərlə axtardığı üzü ilk dəfə görür.
Gözü yolda deyil, Saatsazdadi.
Həyəcanlı siqnal səsi!
Qırmızı bir kamyon qarşılara çıxır.
Qadın sükanı sağa çevirir, maşını kamyondan zorla qurtarır.
Saatsaz başqa tərəfə üz tutub, pilləkənlərdən uzaqlaşmışdır.
Qadın ona çatmaq üçün maşının sürətini artırır.
Maşını keçid çıxışı olan başqa küçəyə sürüür.
Orda da heç kim yoxdu...
Qadın bir anlığa dayanır. Dərindən nəfəs alır.
Qadın: İtirdik!
Maşının sürətini artırır.
Yağış çisələməyə başlayır.
Şüşə silənlərin musiqisi.
Maşın Haliç boyu uzanan sahil yoluyla irəliləyir.
Qadın xatirələrdən doğan duyğulu səslə danişa-danişa maşını sürüür.
Qadın: Mən uşaq olanda atam bəzən qəflətən yoxa çıxırdı... Bəzən oyun oynadığımıza görə yoxa çıxırdı... Evin içində bir yerdə, otaqların birinin gündən tapacağımı fikirləşir, həyəcanla onu axtarırdım. Bəzən də xəbərsiz-ətərsiz yoxa çıxardı... Əvvəl-əvvəl oyun oynadığını güman edirdim. Hardasa gizlənib, demək, oyun oynayır, tez axtarır tapım...
Atam ucaboyluydu, arıq idi... Üzü yumşaq, baxışları da kədərli... (gözləri yaşarır). Amma həmişə elə deyildi... Səhv bir iş görəndə qaşları çatılırdı, üzündə hər şey bir-birinə qarışır. Belə vaxtlar, mənə hirsəndiyi vaxtlar ortalıqdan yoxa çıxırdı. (Gözlərindən yaş axmağa başlayır). Açığın tutmasın, nə olar, deyirdim. Ata daha yaxşı minəcəm... Bərk-bərk yapışacam... yəhərin üstündə dimdik duracam... Sən yoxa çıxanda dözə bilmirəm. Evin içini saatlarla axtarar, qırx dəfə baxdığım yerlərə təkrar-təkrar baxardım. (Artıq ağlamağa başlayıbdı). Hardasan, ata, deyərdim. Daha ortaya çıx. Bir də eləməyəcəm... Hava qaralır, qorxuram, artıq gizlənmə, istədiyin kimi olacam... Mənə açığın tutmasın, daha gizlənmə... Mənimlə daniş, nə olar, ev bomboşdu, nə olar, nə olar...
Haliç arxasındaki bir yerdə
Maşın naməlum yerdə, kənara çekilərək dayanıbdır.
Gözə adam dəymir. Yağış çisələyir.
Qadın hələ də iç-in-için ağlamaqdadi.
Fotoqraf çarəsizcəsinə ona baxır.
Ehmalca tərpənir, eli onun saçlarına sarı gedir.
Bir anlığa dayanır, sonra oxşamağa başlayır.
Fotoqraf: Ağlama, ağlama, xahiş edirəm...
Qadın bir az toxdayır. Səssizlik.
Qadın: Yaman susadım... Su gətirərsənmi mənə?
Fotoqraf: Sumu?
Qadın: Su.
Fotoqraf ətrafa baxır, baqqal dükanını görüb maşından düşür. Qadın maşında təkdi, öz aləmindədi.
Fotoqraf baqqal dükanına girir.
Fotoqraf: Su varmı?
Baqqal: (yaxşı eşitmır) Anlamadım?
Fotoqraf: Su! Su varmı?
Baqqal: Var.
Fotoqraf əlində su şüşəsi dükandan çıxır.
Amma maşınla Qadın yoxdu.
Fotoqraf boş yola baxır.

Təklik, çarəsizlik duyğusu.

Fotoqraf evində

Fotoqraf yatağına uzanıb, gözlərini tavana dikib. Saatsaz dükanındakı yüzlərlə saatın tiqqıltısı. Saatların görüntüsü: Yalnız qaranlıqda tiqqıldayan yüzlərlə saat.

Səhərin aydınlığında Fotoqraf uzandığı yatağından qalxır. Masasına keçir. Bir müddət yeni çəkdiyi şəkillərə baxır.

Dalğındı.

Birdən qətiyyətlə şəkilləri toplayıb, dəstələyir.

Fotoqraf Qadının boş evində

Fotoqraf sürətlə Qadının evinə girir.

Eyni qətiyyətlə pilləkənlərlə sürətlə qalxır. Yuxarı mərtəbələrin birindən iki hambal ağır bir şkafı hıqqana-hıqqana aşağı endirməkdədi.

Yanlarından keçəndə Fotoqrafın üzündə bir anlığa əndişə görünür.

Açıq qapıdan Qadının evinə girir.

Çaşib qalır: Qadının mənzili bomboşdu.

Yüzlərlə üz şəkli, qəzet kəsikləri yerə səpələnib.

Curnallar, albomlar...

Bəlkə də qadının yox olduğu hələ Fotoqrafa çatmayıb... Yerdəki şəkillərə baxaraq özünü itirmiş halda gəzişir.

Öyilib bir-iki şəklə baxır, sonra tullayır.

Ortalığı təmizləyən qapıcıya yaxınlaşır.

Fotoqraf: Hara getdi, bilirsənmi?

Qapıcı: Xeyr. İyirmi ildən sonra iki gündə çıxdı.

Fotoqraf: Əşyaları?

Qapıcı: Hər şeyi bu əskiçilərə satıb.

Fotoqraf iç otaqdakı masanın fərqiñə varır. Masanın üstündə eyni güzgü, ütü və lampa hələ də durur.

Əskiçi əlində çuvalla içəri girir. Bu üç əşyani tez-tələsik çuvalına doldurub çıxır.

Fotoqraf Saatsaz dükanının qarşısında

Fotoqraf qaçaraq addımlarla Saatsazın dükanına yaxınlaşır. Baxanda duruxub qalır. Dükən bağlıdı.

Örtük salınıbdı.

Üzərində "Kirəlik dükan" lövhəsi.

Fotoqraf yenə də ümidsizliklə qapını silkələyir.

Əlində yorğan teli olan Yorğançı keçir.

Yorğançı: Bağlıdı... Bağlıdı...

Fotoqraf: Hara getdi?

Yorğançı: İtib batıb.

Fotoqraf çarəsiz durur.

Bizans xarabalıqlarında

Fotoqraf bir divarda oturub. Qadının və Saatsazın izini itirməyin kədəri.

Haliç arxası. Çilpaq və cılız ağacların hüznü.

Fotoqraf Qadın üçün gətirdiyi üz şəkillərini boşluğa tullayır.

Fotoqraf evində

Fotoqraf gecə yatağının bir tərəfinə büzüşüb, solğun küçə lampasının işığında ehtirasla qadının sözlərini xatırlayıb...

Fotoqraf: Salam. Necəsiniz... Əl tutuşacaqıq... Ona atam haqqında danışacam? Əlləri haqqında bir də danış. Gülüşünü? Bir üzü digərindən fərqləndirən nədir? Hekayə... Mənalı üz sanki nəsə danışır...

Susadım... Su gətirərsənmi?

Qapı döyüür. Fotoqraf qalxır, gedib qapını açır.

Poçtalyondu.

Poçtalyon: Teleqram var.

Fotoqraf teleqramı alır, dəftərə imza atır. Teleqramı açıb oxuyur.

Fotoqraf: "Atan öldü, evə gəl!"

Otağın ortasında donub qalır.

Avtobus

Şəhərlərarası avtobus boşluqdakı dümdüz yolla sürətlə şütyür.

Fotoqraf arxa tərəfdə büzüşüb qalıb.

Pəncərəsindən yüzlərlə incə, narın qovaq görünür.

Avtobus gecə də yol gedir: alaqaranlıqda faraları görünür, sonra itir.

Ölülər şəhəri

Quru ölü ağaclar.

Ölülər şəhərinin ümumi görüntüsü.

Dumanlı bir səhər.

Fotoqraf boş bazardan keçir.

Tənha küçələr. Sıxıntı...

Fotoqraf ata evinin qapısında ayaq saxlayır, qapını döyür.

Ata evində

Atanın uzadılmış cənazəsi.

Fotoqraf meyidin yanında oturur.

Əlini atasının üzünə uzadır. Ölünün gözləri açıqdı. Fotoqrafin əli geri çekilir.

Ata evinin çöl tərəfdən görüntüsü.

Fotoqraf büzüşmiş halda divanda yuxuya gedib.

Ana içəri girir, taxta ilışır.

Əli sevgiyə və xəfifcə oğlunun yanağında gəzinir.

Ana: Burada yatma, üşüyərsən.

Ana, Böyük qardaş, Fotoqraf nahar masasının arxasındadılar. Təmiz masa süfrəsi.

Yalnız Böyük qardaş nəsə yeməkdədi.

Ana (Fotoqrafa): Üzün kül kimidi.

Səssizlik.

Fotoqraf: Bu nə səsdir?

Böyük qardaş: Heç nə eşitmirəm.

Fotoqraf: Atamın gözləri qapanır.

Böyük qardaş: Atamın gözlərini qapamaq üçün...

Ana: Atanızın gözləri qapanır artıq, siz narahat olmayın. Həmişə belə olmasını istərdi. Hamımız bir masanın ətrafında.

Kənarda, divar dibində atanın çəkmələri.

Ana: Sən də daha burda qal... Görüləsi iş çoxdu... Bu həftə mandıraya gedərsiniz. Olan-qalanı satıb qurtarmaq lazımdı...

İki qara geyimli, yekə qorxunc kişi bağá girir. Yanlarında tabut, ciyinlərində ip, asqı... Gəlin pəncərədən onları görür.

Gəlin: Geldilər.

Oğullar masadan qalxarkən...

Ana: Dəfn vaxtı sizi gözü yaşlı görən olmasın.

Qəbristanlıq

Qəbir ətrafına toplanmış camaatın ümumi görüntüsü.

İmamın səsi: Fatihe!

Böyük qardaşla Fotoqraf dua oxunanda əllərini açırlar. Qəbrin içində girmiş yaşlı bir kişi kəfənin üz tərəfini açır.

Yaşlı adam: Oğulları hardadı, oğulları hardadı? Gətirin bura.

Fotoqrafi atasının qəbri üstünə gətirirlər.

Yaşlı adam: Yaxşı bax, atandımı bu sənin?

Fotoqraf: (səssizcə) Atamdı...

Yaşlı adam: Eşitmədim. Bir də de.

Fotoqraf: Bəli, atamdı, atamdı bu mənim!

Mandira yolunda

Fotoqraf və Böyük qardaş dəmiryolu boyu irəliləyirlər.

Dəmiryolu körpüsündən keçərkən Fotoqraf arxası üstə çevrilmiş bir tışbağa görür. Dayanıb düzəldir. Böyük qardaş: Elə bil başqası olmalıydı mənim atam, o qəribə qadına aşiq olan adam deyil. Özümü inandırdım. Axşam evə qayıdanda özüm-özümə bu bizim ev deyil deyirdim... Bütün bunları sənin də hiss elədiyini, İstanbuldan buna görə qayıtmadığını fikirləşirdim.

Fotoqraf: Bilmirdim.

Böyük qardaş: Qadını ilk dəfə görəndə mandırada kiminsə yaxını bildim. Müəllimmiş... Əri də müəllimdi... Müəllim arvadının mandırada nə işi var?

Açıq yerlə gedirlər. Arxada uzun nazik bir qatar görünür. Fit çalır. Mühərrikin gurultusu...

Böyük qardaş: Məktəb üçün onlara yandırmağa odun verirəm, deyirdi atam. Tələbkar qadındı, o da hesab dəftərini qaydaya salır, deyirdi. Hər gün mandıraya getməyə başladı.

Böyük qardaş öndə, Fotoqraf arxada mandıraya gəlirlər. Ətrafda heyvanlar, iri traktor təkəri, paslı tənəkələr, güyümlər... İt hürüşməsi...

Mandıra evi

Fotoqraf atasının masasında oturub.

Atasını tanımaq isteyirmiş kimi ətrafa göz gəzdirir. Bir tərəfdə geniş yataq... Vita tənəkə qablarında iki çiçək... Qaz lampası...

Masanın siyirməsini açır, içində bir dəftər görür. Çıkarır.

Dəftərin səhifələrini çevirir.

Müəllim qadının təmiz işlək xətti.

Böyük qardaş gəlir.

Fotoqraf: Dəftər budumu?

Böyük qardaş başıyla təsdiqləyir.

Fotoqraf: Xətti həqiqətən gözəlmış.

Böyük qardaş: Atam bura gəlməyimi istəmirdi.

Böyük qardaş əyilərək alışqan hərəkətlə masanın alt gözünü açır... Sədəflə işlənmiş bir qutunu masanın üstünə qoyur.

Qutunu açıb içini göstərir.

İki müşdük, yaxşı bir köhnə alışqan, bir bıçaq, qapaqlı, zəncirli bir saat, kiçik bir qutu.

Böyük qardaş: Seç.

Fotoqraf bir anlığa dayanır.

Diqqətlə saatı əlinə alır.

Fotoqraf: Digərləri qalsın.

Böyük qardaş: Yaxşı.

Alışqanı, bıçağı cibinə qoyur. Fotoqraf kiçik qutunu açır. Qutunun içindən bir qadın şəkli çıxır, üzü, gözləri qaralanıb, oyulub... Qorxunc bir görüntü.

Fotoqraf: Bunu sənmi eləmisən?

Böyük qardaş: Nəyi?

Böyük qardaşın səsi yalan danışdığını gizlətmir. O, içində qadın şəkli olan qutunu cibinə qoyur.

Böyük qardaş: Çox maraqlanırsansa, qayıdanda məktəbin yanından keçərik... Onu sənə göstərərəm...

Böyük qardaş evin başqa otağına keçir, iki ov tüfəngi götürür.

Böyük qardaş: Ata ki, yalan danışmağa başladı, daha ata deyil (tüfəngləri masanın üstünə qoyur). Anam bunları evə aparmağımızı tapşırıb.

Böyük qardaş masanın gözündən mavi lentlə bağlı açar çıxarıır.

Böyük qardaş: Bunu da...

İbtidai məktəb

Mərkəzdən uzaq, təbiətin qoynunda bir dövlət binası.

Dirəkdə bayraq...

Məktəblilər bağda "qaçıdı-tutdu" oynayırlar...

Aralarında qadın müəllim. Başı açıqdı. Cəlbedicidi.

İki qardaş onu uzaqdan seyr edirlər.

Böyük qardaş bir anlığa qardaşına baxır.

Məktəblilərin nəşəli səsləri.

Qadın müəllim onu uzaqdan seyr edən Böyük qardaşla qardaşının varlığını daxili duyguyla sezmiş kimi, bir anlığa dönür və iki qardaşa sarı baxır.

Ata evində

Gecə. Fotoqraf yatağına uzanıb, əlində tutduğu zəncirli saatına uzun-uzadı baxır.

Bayırda sönük işiq.

Çılpaq budaqlarda uğuldayan güclü külək.

Fotoqraf yana çevrilib yuxuya gedir.

Çay üzərindəki körpü

İki qardaş bir körpü üstündədilər.

Böyük qardaş oturub ayaqlarını suya sarı uzadıb.

Fotoqraf arxada ayaq üstədi.

Axan suyun şiriltisi.

Böyük qardaş: Bir üzə baxırsan, xəyala dalırsan... Amma gözünü açıb yumana qədər xəyal yox olur...

Xəyal artıq ağlındadı, bu düzdümü? Həmişə yalan olmalıdır, ağlında yox... Yoxsa yanarsan... Fotoaparatını niyə gətirmədin?

Fotoqraf: (Dalğın) Bilmirəm.

Böyük qardaş: Çünkü qəsəbə xəyalını kağıza köçürəcəm, nə olacaq, -deyə fikirləşdin, elə deyilmi?

Fotoqraf: (Bir an fikirləşir). Xeyr... (Qərarını deyir) Daha İstanbula qayıtmayacam...

Ata evi

Axşam.

Süfrə arxasında Fotoqraf, Ana, Böyük qardaş, gəlin oturublar.

Ana: Hansı ana oğlunun oxumağını istəməz... Amma heç bir ana oğlunun sərxoş şəkilləri çəkə-çəkə ömrünü başa vurmasını da istəməz. Bir gün İstanbula gedər, məktəbini qurtarıb, vəkil olarsan... Amma bir halda ki, qalırsan, böyük qardaşına yardımçı olacaqsan... İndi, oğlanlarım, gəlin sizə bir şey göstərəcəm...

Ana qabaqda, iki qardaş arxada əsən pillələkanlarla aşağıya, sandıq otağına enirlər.

Köhnə əşyalar, sobalar, manqal, xalı, qutular, sandıqlar, balaca mizlər, qəfəs...

Ana otağın başqa tərəfinə gedir.

Oradakı sandığı kənara çəkir, xalını yiğir.

Döşəmə taxtasını yerindən qaldırır.

Böyük qardaşa sarı çevrilir.

Ana: Gəl..... Sox qolunu içəri...

Böyük qardaş qolunu dəlikdən içəri soxur.

Ana: Yaxşı, sox yaxşı...

Böyük qardaş nəsə tapır.

Ana: İndi onu çək çıxart.

Böyük qardaş dəlikdən kiçik, daşınan bir seyf çıxarır. Ana otağın ortasındaki masanın arxasında oturur.

Seyf masanın üstünə qoyulur.

Ana: Açıarı ver, baxaq görək.

Ana Böyük qardaşdan açarı alır.

Seyfi açır. Qardaşlar maraqla baxırlar.

Ana özündən razıdı, məxmər bir kisə çıxarır.

Bağını açır.

İçindəkiləri masanın üstünə boşaldır: qızıllar.

Ana: (Böyük qardaşa) Say baxaq, neçə dənədi... (Fotoqrafa sarı dönür) Böyük qardaşın bilir, bazar içindəki məscidin bitişiyində boş torpaq sahəsi var ha... atanın xalası oğullarının... İyirmi il tamam olur, hələ də qayıtmayıblar... Qayıtsalar sahəni bizə ucuz verərlər...

Böyük qardaş qızılları sayır.

Böyük qardaş: Otuz yeddi.

Ana: Çox yaxşı... Bir də say, kisəyə qoy. (Fotoqrafa sarı dönür) Böyük qardaşın orada dükan tikdirək deyir... Bu iş sənlikdi... Sabah avtobusa minərsən, o biri gün onları tapıb qızılları verərsən (Cibindən bir kağız çıxarıır). Bu ünvana...

Fotoqraf çəşqin halda əlindəki kağıza baxır.

Ana Böyük qardaşdan aldığı torbanın ağzını büzmələyir, Fotoqrafa uzadır.

Ana: Bu torbanın içində hamımızın gələcəyi var, unutma...

Avtobusda

Avtobusun pəncərəsindən axan görüntülər.

Ağaclar.

Fotoqraf avtobusdadi.

Avtobus gecə də yol gedir.

Dayanacaq

Avtobus yol üstündəki dayanacaqların birinə çatıb.

Fotoqraf avtobusdan düşüb. Amma başqa sərnişinlərlə birlikdə yeməkxanaya girmir.

Sixıntıyla gəzişir.

İrəlidə bir kafe var. Ora gedir.

İçəridə televizora baxan adamlar.

Fotoqraf siqaret yandırır.

Geri dönmək istəyəndə qəflətən donub qalır: qadının üzünün görüntüsü.

Fotoqraf öncə görüntünün haradan və necə gəldiyini qavraya bilmir. Sonra fərqiñə varır: diqqətini çəkən güzgüdəki görüntüdü.

İçəridəki televizorun əksi...

Kafe

Fotoqraf kafeyə girir.

Gözü ekrandakı qadındadı.

Qadının üzündə duyğulu bir ifadə var.

Fotoqraf əfsunlanmış, donmuş kimidi.

Bir stulda oturur, ekrandakı qadına baxır.

Ekranda görüntü dəyişir:

Saatsaz görünür. Saatsazın qarşısında bir stolüstü saat var, danışır.

Saatsaz: İllərlə saatların içində yaşadım... Saatların sehri həyatumin sırrı oldu... Günlərin bir günü bu sırrın üzlərimizin bilməcəsiylə çözülə bilecəyini başa düşdüm... Beləcə, yuxularım başqasının yuxuları ilə qarışdı. Daha heç vaxt unutmaram... Çünkü saatın üzü ürəyə yaxındısa insanın öz üzü danışır...

Ekranda saat görüntüləri. Padşah şəkilləri... Saat tiqqıltıları. Fotoqraf kafedəki dalğın, kədərli tamaşaçılarla birlikdə ekrandakı görüntülərə baxır.

Bayırdan avtobusun güclü siqnalının səsi eşidilir. Amma Fotoqraf yerindən tərpənmir.

Bir anlığa bayıra baxır.

Sonra gözünü yenidən ekrana dikir.

Siqnal səsi yenidən eşidilir.

Avtobus tərpənib dayanacağı tərk edir.

Eyni zamanda ekrandakı görüntü də qurtarır.

Boş ekranın parlaq işığı.

Qəhvəçi ekrana yaxınlaşır. Videodan kaseti çıxardır. Qapağına qoyur, oradakı kepkalı adama verir.

Fotoqrafin gözü videokasetdə və onu alan kepkalı adamdadı.

Kepkalı Adam kafedən çıxır.

Fotoqraf onun izinə düşür.

Kepkalı Adam kamyonetinə çatanda Fotoqraf ona yetişir.

Fotoqraf: Bir saniyə olar?

Kepkalı Adam: Buyur.

Fotoqraf: Bayaq baxdığımız... Sənindimi o?

Kepkalı Adam (şübhələnir): Neynirsən?

Fotoqraf: Almaq isteyirəm... Satarsanmı?

Kepkalı Adam: Əmanətdi!

Fotoqraf: Çox pul verirəm.

Kepkalı Adam: Mənim deyil, dedim. Sahibi qəsəbədədi.

Qapağın içindəki video kaseti pencəyinin içində yerləşdirir.

Qəsəbə yolunda

Kamyon zil qaranlıq yolla irəliləyir.

Kepkalı Adam kamyonu sürür, Fotoqraf da yanındadır.

Gecənin tənhalığı və qaranlığı.

Fotoqraf: Sahibi kimdi?

Kepkalı Adam: İndi görərsən.

Səssizlik. Qorxunc gecədə ağaclar.

Kepkalı Adam: İyirmi ildir, gecə vaxtı burdan keçəndə hələ də qorxuram.

Qəribər şəhəri

Kamyon qəsəbənin əsas yolu ilə irəliləyir.

Küçələr bomboşdu... Vahiməli qaranlıq.

Kamyon başqa bir küçəyə dönür.

Qəsəbədə boşluq havası. Kamyon təmirçilər çarşısı ilə irəliləyir.

Qəribə, ürküdücü tikililər, evlər.

Kamyon lampası yanmış bir təmirçixanaya az qalmış dayanır. Kepkalı adam kamyondan düşür.

Kepkalı Adam: Gözlə burda!

Kepkalı Adam təmirçi dükanındaki masada içki içən üç kişiyə yaxınlaşır. Onları salamlayıır.

Masanın ucu tərəfində oturan, əldən düşmüş, görüb-götürmiş bir nəfərə, Qəsəbə Saatsazına yaxınlaşır.

Kepkalı Adam: Buyur, əmanəti gətirdim.

Videokaseti Qəsəbə Saatsazına verir. Onun qulağına kamyonda gözləyən Fotoqraf haqqında nəsə piçıldayıır.

Qəsəbə Saatsazı: (Masadakılardan üzr istəyir) Bir dəqiqə, icazənizlə...

Masanın qalxır. Videokaseti pencəyinin içində qoyur. Ağır-ağır kamyona, Fotoqrafa yaxınlaşır.

Bir anlığa yaxından Fotoqrafa baxır. Bir gərginlik anı...

Qəsəbə Saatsazı: Gedək, dükanımda danışaq?

Fotoqraf və Qəsəbə Saatsazı qaranlıq və bomboş küçəylə gedirlər.

Qəsəbə Saatsazı: Sən bunu nə üçün bu qədər istəyirsən?

Fotoqraf: (Düşüncəli) Səbəbinin izahı qəlizdi...

Qəsəbə Saatsazı hansısa sirdən söz açıldığını bilirmiş kimi başını yelleýir...

Qəsəbə Saatsazı: Biliyəm, çətindi (özündən razı). O qadını öncə yuxunda gördün, elə deyilmə?... Mən əvvəlcə yuxumda gördüm, sonra dükanıma gəldi...

Qəsəbənin... tənha və qaranlıq küçələrində soyuq bir floresan lampasının görüntüsü. Floresanlı vitrində oyunaq bir uşaq...

Uzaqdan qarovalçu fiti eşidilir.

Qəsəbə Saatsazının və hotelin yerləşdiyi küçənin ümumi görüntüsü. Yalnızlıq, hüzün duyğusu... Fotoqrafla Qəsəbə Saatsazı saatsaz dükanında üzbüüz oturublar. Aralarında raki şüşəsi. Hərəsinin qarşısında bir qədəh, bir azca ləbləbi...

Qəsəbə Saatsazı: Yuxumda gördüm ki, bir çarşıdayam... Çarşida da ki, hər şey var, nə istəyirsən, ən yaxşı yeməklər, palтарlar, ipək qumaşlar, nələr, nələr... Bir də baxıb görürəm ki, bir dükanda da həyatlar satırlar... İstədiyin həyatı seçərsən, o ruhun üzü sənin üzün olur, daha bəxtiyar yaşıyırsan... İstədiyim üzü seçəcəyim anda bir qadın çıxdı qarşıma... Başa düşdüm ki, mələkdi... Dedi ki, Saatsaz, yaxşı fikirləşdinmi, bu yolun dönüşü yoxdu... Qorxdum. Tər içində oyandım. Günorta vaxtı bu qadını qarşısında gördüm... Burada, dükanda elə bil dilim tutuldu. Dedi ki, bura nə qəribə dükəndi, nə qəmli halı var...

Bayırdan qarovalçu fiti eşidilir.

Fotoqraf dalğındı, maraqla qulaq asır. Saatsaz dükanındakı saatların tiqqıltısı.

Yoxsul, kiçik bir dükəndə...

Saatları da müştəri cəlb etməyən. Arxada televiziya ekranı. Qəsəbə Saatsazı piştaxtanın üstündəki gözəl, baxımlı və iri saata işarə edir.

Qəsəbə Saatsazı: Bu saatı sevdi, oxşadı... Çox gözəl saatdı dedi, amma ruhunu itirdiyi üçün xarab olub. Yalnız sən təmir edə bilərsən onu, dedi. Yaxşı, - dedim, - sənin üçün təmir edərəm. Gülmüşədi, bir çəngə pul çıxartdı, çoxlu pul... Yenə gülümşədi... (Piştaxtadan kaseti götürür). Bunu verdi. Əmanətdi, dedi, bax, yuxularını xatırlayacaqsan... Üzündə itirdiyin şeyi tapacaqsan... Başqaları da baxsınlar, onlar da xatırlayacaqlar... Gənc dostum, mən baxdım, başqalarına da göstərdim, amma heç nə anlamadım. Saati da təmir eləmədim.

Fotoqraf: Nə vaxt gələcəyini dedimi?

Qəsəbə Saatsazı: Nə zaman təmir edəcəyimi soruşdu... Ən gec i bir aya, dedim... Amma hələ də qurtarmamışam... Nəsə uydurmağa çalışıram. Yenə gələcəm, dedi, əmanətimə sahib ol (Dükanın qapısına baxır). Qapıda mavi bir maşın vardi, oturub getdi.

Fotoqraf: Maviydi, eləmi?

Qəsəbə Saatsazı: Yuxu mavisi... Bəlkə məlum olur ki, bu qadını yuxunda sən də görmüsən, sifətini görən kimi tanıdın, elə deyilmi?

Fotoqraf ələcsiz qalır, cavab vermir.

Qəsəbə Saatsazı: Hərənin bir sırrı var, buna qarışmaram... Amma mənə verdiyi əmanətdi... Əgər çox pulun yoxdusa, heç...

Fotoqraf: (Sözünü kəsərək) Qızıllarım var, sabah xırdalaram...

Qəsəbə Saatsazı: (Maraqla) Göstər baxaq.

Fotoqraf cibini qurdalayır, kisəni çıxarıb ağzını açır. Bir qızıl çıxarıb Qəsəbə Saatsazına uzadır. Qəsəbə Saatsazı qızılı götürür, yoxlamaq üçün əlində tutur. Fotoqrafin kisəsinə baxır.

Qəsəbə Saatsazı: Səndən on dənə istəyəcəyəm... Çox məsuliyyətli...

Fotoqraf çarəsizlik içindədi.

Qəsəbə Saatsazı: Yaxşı, doqquz olsun.

Fotoqraf daha səkkiz qızılı sayarkən Saatsaz diqqətlə ona baxır. Səliqəylə qapağına qoyulmuş videokaseti ona uzadır.

Qəsəbə Saatsazı: Nə mən səni tanıyıram, nə də bunu sən məndən almışan.

Fotoqraf ayağa qalxır.

Qəsəbə Saatsazı: Oturardin...

Fotoqraf: Hotel harada tapa bilərəm?

Qəsəbə Saatsazı: Düz qarşıda... (Arxasındaki televizorla videoonu göstərir) Bunu da al... Ucuz verərəm. Otağında baxarsan...

Hotel saatsaz dükanının qarşısındadı.

Gecə, hhotelin görüntüsü. Fotoqrafin otağının işığı yanır.

Hotel otağında

Fotoqraf kaseti qoyub, ekrandakı görüntüyə baxmaqdadır.

Qadının üzü bütün görüntünü tutur... Haradasa bədənin toxumalarını göstərən bir işıq içində.

Sürəkli saat tiqqiltisi eşidilir. Qadının duygulu üzü acı və dərin mənayla doludu.

Qadın: İllər öncə qarlı bir qış axşamı atam bir əhvalat danışmışdı... Bir vaxtlar hamının unutduğu kədərli bir ölkədə kiçik bir qızla atası tək-tənha yaşayırlarmış. Ata qızını elə sevəmiş ki, başqa bir həyatının olmasına istərmış... Böyük bir qadın olanda qız Qaf Dağının arxasındaki quşu tapıb, bütün talesizlərin üzünü bir-birinə bənzədən tilsimi açacaqmış... Kiçik qız atasını dinləyə-dinləyə yuxuya gedər, yuxularında bir-bir bu işləri görərmiş... Amma səhər oyananda hələ də kiçik qız kimi qalmاسına üzülərmiş. O qızın kim olduğunu sonralar başa düşdüm. Günlərin bir günü səhər qar yağarkən yuxularından yetkin bir qadın kimi oyandığım zaman... Bir saat qülləsinin altındakı şəhərdə məskunlaşanda... Qəmli hekayə danışanlarla bir-birimizi beləcə axtarmağa başladıq... Xəritə deyə bir-birimizin üzümüzə baxır, hekayə deyə ruhlarımızi masaya qoyuruq.

Qəriblər şəhərinin çarşısı

Səhər. Fotoqraf çarşıda gəzir.

Qəssab biçaqlarını bülövçüyə veribdir.

Fotoqraf qəzet köşkünə girir.

Bir topa qəzet alıb çıxır. Hotelinə qayıdarkən qəssab və bülövçüylə qarşılaşır...

Hoteldə

Fotoqraf hotelə girir.

Hotel katibindən açarını alır.

Katib: Hələ nə qədər burdasınız?

Fotoqraf: Bir və ya iki həftə, bilmirəm.

Yuxarı, otağına qalxır.

Fotoqraf hotel otağındadır.

Pəncərədən bayıra, qarşidakı Saatsaz dükənинə baxır. Otaqdakı masanı pəncərənin yanına gətirir.

Mizi də masanın qarşısına qoyur. Oturur. Masanı bir az da qarşısına çəkir.

İndi oturduğu yerdən Saatsaz dükənini rahat görür. Daha yaxşı görmək üçün yerini düzəldir.

Fotoqrafin baxış bucağından Saatsaz dükəninin görüntüsü.

Qəsəbə Saatsazı dükəninin qapısında görünür, bir hissəni işığa tutub baxır.

Birdən qarşidakı hotel otağından ona baxan

Fotoqrafi görür. Fotoqraf Saatsaz dükənina baxmağa davam edir...

Qəsəbədə Saatsaz dükəni

Bir başqa səhər.

Qəsəbə Saatsazı qadının qoyduğu xarab stolüstü saatı düzəltməyə çalışır.

Fotoqraf qapıdan girir, qoltuğunun altında qəzətlər, curnallar...

Kağız paketin içində yeməklər...

Fotoqraf: Dedim bir soruşum görüm, xəbər-ətər varmı?

Qəsəbə Saatsazı: Yox... Buna özümdən detal düzəldirəm, əslə deyil, amma hər halda işlədəcək...

Otursana...

Fotoqraf: Neçədə gəlmişdi o gün?

Qəsəbə Saatsazı: On iki, bir arası, günorta vaxtı.

Fotoqraf: Hardan gəldiyini demədim? Şəhər, saat qülləsi varmış...

Qəsəbə Saatsazı: Heç nə demədi...

Qısa bir sükut. Tıqqıldayan saatlar...

Fotoqraf: Bu qəsəbədə vaxt necə keçir?

Qəsəbə Saatsazı: (Amansızcasına) Keçmir!... Ölənə qədər vaxt keçsin deyə, gözlərsən bu qəsəbədə ...

Hotel otağı

Fotoqraf pəncərənin önündə oturub qəzetdəki bir krossvordu həll edir.

Aradabir ya bayıra baxır, ya da atasından qalan zəncirli saata... Otağın və masanın halından Fotoqrafin uzun zamandı günlərini bu masada oturmaqla, pəncərədən Saatsaz dükənina baxmaqla keçirdiyi bəlli olur.

Külqabı ağızına qədər doludu... Yatağın üstündə qalaq-qalaq qəzet, curnal... Masanın üstündə portağal qabıqları...

Qapı döyüür. Fotoqraf dönür.

Xadimə içəri girir.

Xadimə: Otağı təmizləyim.

Fotoqraf: (istəmir) Qoy qalsın.

Qadın ələcsiz çıxıb gedir. Fotoqraf otağın qapısını diqqətlə bağlayır.

Gecə.

Hotelin boşluğu və səssizliyi: hüzn duyğusu.

Fotoqraf otağında televizorun qarşısındadır.

Ekranda Qadının görüntüsü. Bu görüntünün yanında tutqun-tutqun ekrana baxan Fotoqrafin görüntüsü əks olunur... Qadın hekayəsini danışdıqca Fotoqraf da onunla birlikdə eyni vaxtda onun sözlərini təkrarlamaqdadır.

Bəlli olur ki, Fotoqraf qadına baxa-baxa hekayəsini əzbərləyib.

Qadın - Fotoqraf: Günlərin bir günü qar yağında yuxularımdan yetkin qadın kimi oyandığım zaman... Bir saat qülləsinin altındakı şəhərdə məskunlaşanda... Hüzn hekayəçiləri ilə bir-birimizi belə axtarmağa başladıq. Xəritə deyə bir-birimizin üzümüzə baxır, hekayə deyə ruhlarımızı masaya qoyuruq...

Gecə. Hotelin ümumi görüntüsü.

Qadının görüntüsü ekranı tutur. Fotoqraf yenə kasetə baxmaqdadi.

Qadının həddindən artıq duyğulu üz ifadəsi.

Üzündə bir kədər, dərin bir hüzn.

Qadın baxışlarını ağır-ağır aşağı salır. Önündə Saatsaz oturmaqdadı.

Qadın əllərini yaxınlıq duyğusuya onun ciyinə qoyur.

Saatsaz da öz düşüncələrindədi.

Səhər... Fotoqraf siqaret kötükləri, qəzetlər, kağız kəsikləri ilə dolu masasında məşğuldu.

Qəzetlərdən üz şəkilləri kəsir.

Sonra bu şəkillərdəki üz ifadələrini qadın baxdığı kimi böyüdücü ilə nəzərdən keçirir.

Daha sonra başqa kəsilmiş qəzet parçasındaki üzə baxır.

Ağzında siqaret var. Durub pəncərədən bayıra, Saatsaz dükanına baxır.

Qəsəbə Saatsazı əlində iri gözəl saatla dükanından çıxır, hotelə doğru gəlməyə başlayır.

Fotoqraf pəncərənin qarşısından çəkilir, məftunluğun alışqanlığıyla videonu işə salır və ekrandakı qadın görüntüsünü baxmağa, hekayəsini dinləməyə başlayır.

Vərdişi üzrə yatağının qıraqında oturub. Qapı döyüür.

Fotoqraf qapını açır.

Qəsəbə Saatsazı qucağında saat, həyatından razıdı.

Fotoqraf saatla maraqlanmışdır.

Saatsazı içəri buraxır.

Qadının görüntüsü və hekayəsi televiziya ekranında davam edir.

Qadın: Bir saat qülləsinin altındaki şəhərdə məskunlaşanda...

Qəsəbə Saatsazı iri saatı masanın üstünə qoyur.

Qəsəbə Saatsazı: Saati düzəlddim.

Səssizcə saatı qurur. Gözləyir, səs gəlmir.

Qəsəbə Saatsazı: Haydı, işlə də!

Saati qurdalayır, dəqiqə əqrəbini itələyir. Saatdan tanış musiqi eşidilir: bir sərr və xoşbəxtlik anı...

Qəsəbə Saatsazı məmnundu.

Fotoqraf: Necə düzəlddin?

Qəsəbə Saatsazı: Orasını-burasını qurdaladım... Qalanını özü bilər. Mən də başa düşmürəm. Bir ay oldu, hələ gəlmədi...

Fotoqraf: Bir ay dörd gün...

Qəsəbə Saatsazı: Hər gün saat on iki-bir olanda mənim də səbrim tükənir... Bir də gələcəm, dedi...

Röyadan çıxan kimi gələcək.

Qəsəbə Saatsazı televizor ekranına sarı dönür.

Ekranda üz görüntüləri, rəsmələr.

Maraq və qorxuya baxır.

Qəsəbə Saatsazı: Bütün bunların hikməti nədi? Heç kəsin ağlı bir şey kəsmir bu işlərdən... Xəyallar, yuxular, saatlar.

Ekranda qadının sehriyəli görüntüsü...

Qəsəbə Saatsazı Fotoqrafa sarı dönür. Şəfqətlə, maraqla...

Qəsəbə Saatsazı: Kimin-kimsən yoxdumu sənin?

Fotoqraf: Var, gözləyirlər.

Qəsəbə Saatsazı: Gəl, səni götürüb bir az gəzdirim... Dostlar var...

Qəriblər gecəsi

İkisi birlikdə, Fotoqrafla Qəsəbə Saatsazı qəsəbədən çıxırlar. Gecə.

Qorxunc və bomboş bir anbar binası.

Qəsəbə Saatsazı qucağında iri saatla qabaqda, Fotoqraf arxada köhnə tikiliyə girirlər.

Anbar olduqca genişdi, üst tərəfdən iki çılpaq elektrik lampası ilə işıqlandırılıb...

Bir yanda sərilmüş paltarlar... Bir masa, bir neçə taburet... Qırıq-sökük kətillər... Üstü örtülü naməlum cihazlar... Bir soba, bir neçə sandıq, köhnə bir soyuducu. Üstündə ondan da köhnə radio.

Masa başında iki nəfər oturub: Su Məmuruyla onun Can Yoldaşı.

Qəsəbə Saatsazı onları Fotoqrafla anlaşılmaz nəsə göstərən ruh halıyla və qardaşlıq duyğusuyla tanış edir.
Qəsəbə Saatsazı: Salam. Bu dostum su işləri üzrə məmurdu...

Su məmuru: Salam... Dörd il oldu... Dövlət qəsəbənin su problemini həll edəcəm dedi. Bir gün mühəndislər, siyasetçilər gəldilər. İşə başlandı, bir həftədən sonra da məni bura gözətçi qoyub getdilər. Qorumağa bir şey də yoxdu. Unutdular məni burda.

Qəsəbə Saatsazı: Amma hər ay vilayətə gedir, şöbədən maaşını alır...

Su məmuru: Amma inanıram ki, bir gün xatırlayacaqlar.

Qəsəbə Saatsazı o biri adamı göstərir. Balaca, diqqəti çəkməyənin biri. Sobanın üstündəki sapılcanı qarışdırır.

Qəsəbə Saatsazı: Bu dostum da onun Can Yoldaşıdı.

Can yoldaşı: Salam.

Açıkkönüllülük bir salam verir.

Bir neçə saatdan sonra.

Anbarın ümumi görüntüsü bu ucqar yerdə kimlərinse kasib yaşadığını göstərir.

Masanın üstünə sapılca qoyulub, çörək, köhnə qırıq boşqab, çəngəl, bıçaq, rakı şüşəsi, qədəhlər...

Bir tərəfdə sandıq, üstündə saat...

Dördü də masanın ətrafında oturublar.

Can Yoldaşı səmimiyyətlə və həyacanla danışır.

Can Yoldaşı: Həkimlər xəstəyə bütün dərmanları veriblər, amma mədəsindəki ağrı keçməyib... Xəstə oləndə mədəni kəsib baxıblar, daş kimi ağac kök salmış mədəyə... Oğul atasından yadigar qalsın deyə bu ağacdan bıçağına sap düzəldir... İllər keçəndən sonra o bıçaqla turp kəsmək istəyir, turpa toxunmasıyla bıçağın sapi qopur. (Səssizlik). Yəni həkimlər xəstəyə turp yedirtsəydir, ölməzmiş...

Qəsəbə Saatsazı: (Söhbətə maraq göstərmir). Bu həftə totalizatorda bir nəfərə on üç düşdü...

Can Yoldaşı: Yuxarı kəndlərə canavar gəlib, dul bir qadını parçalayıb...

Qəsəbə Saatsazı: O sənin dediyin, ayıdır...

Su Məmuru: Qurdlar artıq bura da gəlir.

Qısa səssizlik, sıxıntı duyğusu.

Qəsəbə Saatsazı cibindən kart çıxardır, qırmızı toxmaq qadını göstərir.

Qəsəbə Saatsazı: Gəlin qız qaçı oynayaq.

Qız qaçı oynayırlar.

Masanın üstündə içki şüşəsi, qədəhlər, pul, kartlar...

Can Yoldaşının əli gətirir, bir dəstə pulu yiğir.

Fotoqraf cibindən yenə pul çıxarıır...

Su məmuru diqqətlə kart paylayır.

Yenə Can Yoldaşı udur.

Fotoqraf arağından bir qurtum içir.

Qəsəbə Saatsazı uduzduqca əsəbiləşir.

Qəsəbə Saatsazı: (Fotoqrafa) Sən də uduzursan, amma vecinə deyil.... Çünkü qızıl kisəsi var... Pulun varsa, həmişə məgrursan.

Bayirdan ağ önlüklü iki nəfər iplə çekib gətirdikləri bir atla ağır-agır yaxınlaşırlar.

Qaranlıqda qorxunc bir görüntü.

Atın cingiltili nal səsləri...

İçəridə Can Yoldaşı yenə udub.

Pulları yiğir.

Nal səsləri açıq-aşkar eşidilir.

Qəsəbə Saatsazı: Allah lənət eləsin! Qəssablar!

Qəssabla şagirdi, arxalarında at içəri, anbar binasına girirlər.

Su məmuru: (Burnuyla Fotoqrafa işaret edir) Yad deyil, bizdəndi.

Qəssablar atı yanlarından apararkən Can Yoldaşı ayağa qalxır. Cibindən çıxartdığı ağ dəsmalı atın gözlərinə bağlayır.

At bir dəri, bir sümükdü, heysiz və yaşıldı.

Can Yoldaşı: Yum, canım, gözlərini, yum, kədərli atım, yum, məhzunum... Görüləsi heç nə yoxdur bu

tərəfdə.

Fotoqraf arxa tərəfə aparılan atı diqqətlə izləyir.

Qəsəbə Saatsazının başı kartlara qarışb.

Atı bir pərdənin arxasına çəkirlər. Yerə yıldızları bilinir. At kişnəyir.

Qəsəbə Saatsazı: (Qəzəbli, əsəbi) Allah bələni versin... Kağız parçası...

Su məmuru: Kartla danışma... Danışma daha!

Qəsəbə Saatsazı: Danışıram mən, məğrur olmadığım üçün uduzan kimi danışıram... Mən insanam, ürəyimi, sırrərimi açıram, dostum!

Pərdənin arxasından süzülən işqəndan istər-istəməz qəssabların atı kəsdikləri görünür.

Fotoqraf dözə bilmir, masanın arxasından durub uzaqlaşır...

Küncdəki taxçanın üstündəki köhnə radionun dalğalarını qarışdırmağa başlayır. Hardasa bambaşqa, nəşəli bir həyat olduğunu bildirən musiqi.

Qəssab pərdənin arxasından içəri girir.

Əlində önlüyünə sildiyi qanlı bıçaq.

Fotoqrafi salamlayır.

Qəssab: Xoş gəldin.

Qumar masası dağılıb.

Qəsəbə Saatsazı iri, gözəl saatı qurdalayır. Saatin musiqisi eşidilir.

Su məmuru masada təkbaşına diqqətlə qumarın nəticələri ilə bağlı hesab aparır... Arxada Qəssab və Can Yoldaşı ağları çəkib gərərək ütüləməyə hazırlayırlar...

Fotoqraf uzaqdan onları izləyir. Sərxoş, kədərli...

Qəsəbə Saatsazı yenə saatın musiqisini çaldırır.... Musiqi qəflətən kəsilir. Saat xarab olub. Qəsəbə Saatsazı saatı hırslı silkələyir...

Qəsəbə Saatsazı: Ay Allah!

Xarab saatı yerə qoyur.

Sərxoş halda taxta sandığın üzərinə arxası üstə uzanır. Başı sandığın ucundan tərsinə yerə doğru sallanır. Əli ilə qəribə işarələr edərək yayğın sərxoş səslə dillənir.

Qəsəbə Saatsazı: Dünyanı tərsinə görəndə başa düşürəm ki, bütün lampalar küllük olacaq, bütün masalar ağac, bütün aynalar baş olacaq.... (Fotoqrafa üz tutur). Gənc dostum o zamana kimi gözləyəcəkmi?

Məğrurdur.... Məgrurlar gözləyir... Çünkü həmişə istədikləri nəsə var... İstəyənlər gözləyərlər, gözləsinlər, amma mən gözləməyəcəm! Heç bir şey!

Fotoqraf kədərlə Qəsəbə Saatsazına baxmaqdadı.

Su məmuru diqqətlə hesab çəkməyindədir.

Qəsəbə Saatsazı: İdman totalizatorunu gözləməyəcəm.... Gecəni gözləməyəcəm.... Saatları gözləməyəcəm... Qadınları gözləməyəcəm...

Fotoqraf hekayəsini davam etdirir.

Fotoqraf: (Səs) Yalnız gözlədiyim günlərdə deyil, hekayəm qutarandan sonra da hey bunu fikirləşdim. Səhər.

Hotelinə doğru gedən Fotoqrafin görüntüsü.

Qəsəbənin boşluğu, cansızlığı.

Təklik duygusu...

Fotoqraf: (Səs) Oraya, gözlədiyim qəsəbəyə qadının qayıdacağına necə əmin ola bilərdim? ... Niyə gözləyirdim?... Nəyi?...

Qəsəbədə külək... Sovrulan yarpaqlar, kağızlar...

Fotoqraf: (Səs) Gözlədiyim vaxt ərzində ətrafimdakıların, bütün dünyanın bambaşqa bir yerə vardığının fərqlindəydim artıq. Yenə də evimə, anamla böyük qardaşımın yanına qayıtməq ümidi mi axıra qədər qoruyub saxladım. Düz on dörd ay on dörd gün o qəsəbədə o qadını gözlədim. Uzun qışın sonuna gedirdik. Qızıllarımın axırıncısını da xirdalamışdım.

Ağacılıq və islanmış yolda qadının mavi maşını sürətlə irəliləyir... Yuxudakı kimi, harada olduğu bəlli deyil....

Hotel - Hotelin qarşısı: Qarşılaşma

Fotoqrafin otağı.

Divarlar aylardır qəzetlərdən, curnallardan kəsilmiş yüzlərlə, minlərlə üz şəkilləri ilə doludu.
Bütün divarları dolduran bu üz şəkilləri ucbatından hotel otağı qorxunc bir yerə çevrilibdi.

Hər yerdə qalaq-qalaq qəzetlər, curnallar, albomlar....

Aramsız işləyən televizor...

Fotoqraf masasında əyləşib.

Saçı-başı dağınıq, üzü tüklü, yorğun-arğın... Çox dəyişib... Pəncərədən bayıra, qəsəbədəki Saatsazın
dükənə hələ də ehtirasla baxır.

Saatsaz dükəninin hotel pəncərəsindən görüntüsü.

Qapı açılır və dükəndən iki nəfər çıxır.

Biri əlində iri, gözəl saatı tutan Qəsəbə Saatsazıdır, o birisi yekə, qara bir adam...

Hotelə doğru irəliləyirlər.

Fotoqraf onlara baxır, amma çox da maraq göstərmir.

Öz aləmindədi, dalğındı.

Qapı döyüür.

Fotoqraf qalxır.

Yan-yörəsindəki qəzet topasını, zibili götürüb qapını açır.

Xadimə qadın: Zibili ver.

Fotoqraf əlindəki zibili və kəsik qəzetləri ona verir.

Xadimə Qadın: Otağı da təmizləyim...

Fotoqraf: Lazım deyil.

Fotoqraf qapını Xadimə Qadının üzünə örtür. Xadimə Qadın əlində zibil qalır, söylənir. Bir əlində qəzet
yığını, o biri əlində zibil qabı ağır-agır pilləkənlərlə enir.

Zibili bir tərəfə atır.

Kəsilmiş qəzet yığını hotelin giriş otağında başqa yerə, bir taxçanın üstünə qoyur.

Eyni vaxtda bir musiqi eşidilir: gözəl, iri saatın melodiyası...Amma pozuq melodiya.

Xadimə Qadın dolu külqabını boşaltmaq üçün əlinə alanda giriş mərtəbəsindəki otaqda Qadın ilə Qəsəbə
Saatsazının üzbəüz oturduqları görünür.

Qabaqlarındaki taxçada iri, gözəl saat var. Qəsəbə Saatsazı əzik-üzükdü, suçuñ görünüür. Xarab saatın
pozuq melodiyası kəsılır.

Qadın xəstə uşağı oxşayan kimi saatı oxşayır.

Qadın: Fikir eləmə, amma buna təmir demək olmaz, sən bu saatı daha da öldürmüsən... Ruhunu
verməmisən ona...

Qəsəbə Saatsazı: Çox çalışdım mən bununla... Bir ara elə gözəl çalışdı ki...

Qadın: (Kədərlə ah çəkir) Bu Saatsazın dükəni kiçikdir, amma nə məhzundu deyə düşünmüşdüm.
Əmanətimə baxar və düzəldər deyirdim.

Qəsəbə Saatsazı içdən utanaraq əzilib-büzülür.

Qadın: Əmanətə baxdınım?

Qəsəbə Saatsazı: Əmanətə (Özünü itirir)? Baxammadı...

Qadın əsəbiləşir, durumdan sıxılığı hiss olunur. Ayağa qalxıb var-gəl edir.

Qadın: Saatsaz, verdiyim əmanətə arxa çevirmisən.

Qəsəbə Saatsazı: (Çaşqın, utancaq) Məndə deyil ki...

Qadın: Necə?

Qəsəbə Saatsazı: Cavan bir uşaq bir dəfə baxdı, tilsimə düşdü...

Qadın, Xadimə Qadının taxçaya qoyduğu qəzet kəsiklərinin, üz şəkillərinin fərqiñə varır.

Dalğınlıqla əlini bu qəzet, curnal, üz şəkilləri yığının üzərində gəzdirir...

Qəzet, kağız yığını, üzlər, Qadına vaxtilə baxdığı fotosəkilləri, qəzetləri xatırladır. Fikirlidi.

Qadın: Necə uşaqdı?

Qadın yuxarı mərtəbəyə qalxan pilləkənin başındadı...

Qəsəbə Saatsazını nəsə xatırlayan kimi dinləyir... Daxili bir hisslə bir anlığa yuxarı, pillələrdən yuxarı
baxır.

Qəsəbə Saatsazı: Geri qaytarır... Buralı deyil... Ondan ayrılmır... Gecə-gündüz baxır... Hey baxır...

Qadın birdən gerçəkliyə qayıdır. Qəsəbə Saatsazı onu dilxor edir... Saata bir daha baxır...

Qadın: Çox adama unutduğu yuxusunu xatırlada bilərdi bu...

Qadın qətiyyətlə hoteldən çıxır. Qapı qarşısında gözləyən mavi maşınını sarı gedir.

Qəsəbə Saatsazı suçluluq duyğusuyla saatı götürüb qadının arxasında qaçır.

Maşının yanında ona çatır, Yekə Adam qadın üçün maşının qapısını açıb.

Qəsəbə Saatsazı: Əslində sizi heç unutmamışam... Əmanətini də gətirəcəm, tezliklə, bu yaxınlarda...

Qadın (Maraq göstərir): Yaxındamı?

Qəsəbə Saatsazı: Bəli, bu yaxınlarda... Uşaq bütün günü baxır... Gecə-gündüz baxır... Gözləyir...

Qadının maşına minmək üzrə olduğunu başa düşən kimi Qəsəbə Saatsazı təlaş keçirir...

Qəsəbə Saatsazı: (Çarəsizliklə) Dükənimə gəlin... Yeni, başqa bir saatım var, çox gözəldi!...

Qadın maşına minmişdir.

Qadın: Necə saatdı?!

Qəsəbə Saatsazı qadını dükənimə aparmaq qəsdinin həyəcanındadı.

Qəsəbə Saatsazı: Çox gözəl! Baxarsınız...

Qəsəbə Saatsazı təlaşla dolanıb o biri qapıdan maşına minir... Mühərriki işləyən maşın ağır-ağır ekranдан çıxır... Kamera ağır hərəkətlə yuxarı qalxanda hotelin pəncərələrindən biri görünür.

Fotoqrafın aylarla öündə oturub qadını gözlədiyi pəncərədi bu...

Amma Fotoqrafın oturuşu və baxış bucağı irəlidəki Saatsaz dükənimə baxmaq üçün hesablandığından oradan hotelin qarşısındaki maşın görünmür. Fotoqraf Qadının maşını yalnız qarşı səkiyə, saatsaz dükənimə yaxınlaşanda görür.

Mavi maşını saatsaz dükənimə qarşısında görən Fotoqraf ayağa qalxır, pəncərədən aydınca görünür.

Fotoqraf dükəna yaxınlaşan mavi maşını görəndə gözlərinə inanmır, şövqlə baxır...

Qəsəbə Saatsazı maşından düşür, dükənimə qarşısında Qadını gözləyir.

Qadın Yekə Adamın açdığı qapıdan çıxır, saatsaz dükənimə yönəlir.

Dükənimə qapısında qadın bir anlığa daxili bir hissə yavaşıyır.

Bəlkə də Qəsəbə Saatsazı ona nəsə deyib... Qadın sezgiylə dönüb hotelə baxır. Hotelin pəncərəsindən şövqlə ona baxan Fotoqrafi görür.

Qadın geri dönür, səkiylə hotelə doğru qaçır...

Gözləri hotel pəncərəsindədi.

O da gördüyünlə inanmayan kimidi.

Amma üzündə bunu gözlədiyini, bildiyini göstərən yumşaq, duyğulu bir ifadə var.

Pəncərədən ona baxan Fotoqrafa sarı qaçır.

Səkidən düşür, hotelə doğru bir-iki addım atır.

İndi qadınla Fotoqraf üz-üzədirilər.

Qadının üzündə şəfqət, acı sevgi...

Fotoqraf örtülü pəncərənin arxasından üzündə inamsız bir ifadəylə qadına baxır. Əlləri bütün gücüylə şüşəyə dirəyib. Qadına doğru bir addım atan kimi şüşə qırılır.

Qadın bir anlığa dayanır. Sanki vəziyyətini düşünür... Geri dönür, sürətli addımlarla maşına doğru gedir.

Qadın: Gedirik.

Qəsəbə Saatsazı əlindəki iri saatı yerə qoyur. Qaçaraq qadının yolunu kəsməyə, onu dayandırmağa çalışır.

Qəsəbə Saatsazı: Nə olar, getməyin! Orada aylardı sizi gözləyir. Nə olar, getməyin. Əmanət də ondadı...

Yekə Adam Saatsazı itələyir.

Fotoqraf Qadına çatmaq üçün sürətlə hotel pilləkənlərini enməkdədi.

Qadın maşına minir.

Yekə Adam da minir.

Maşının mühərriki işə düşür.

Qəsəbə Saatsazı: Gəlir... Getməyin, gözləyin!

Mavi maşın hərəkət edir... Maşın uzaqlaşarkən hotelin qapısında Fotoqraf görünür.

Uzaqlaşan maşının arxasında ümidsizcəsinə bir neçə addım atır.

Qəsəbə Saatsazının yanına, saatsaz dükənimə qarşısına çatanda dayanır.

Fotoqraf: Hara getdilər?

Qəsəbə Saatsazı artıq bezibdi.

Qəsəbə Saatsazı: Bilmirəm.

Fotoqraf çarəsizcəsinə dörd tərəfinə baxır. Bütüsdürülüb yerə atılmış bir kağız parçası... Əyilib götürür.
Fotoqraf: Bu nədi?

Qəsəbə Saatsazı: Məni itələyən ayı yeyirdi... Konfetdi...
Fotoqraf konfet kağızını açır, içində yazılış misraları oxuyur.
Fotoqraf: "Durma səfər et diyari-qəlbə
Can-baş qo rəhgüzəri-qəlbə".

Fotoqraf konfet kağızının o biri üzünü çeviririr. Burada bir saat qülləsi var. Bir şəhərin simvolu...
Fotoqraf: Saat qülləsi!

Bir-birlərinə baxırlar. İki də eyni şeyi fikirləşirlər.
Qəsəbə Saatsazı Fotoqrafın niyyətini başa düşür.

Qəsəbə Saatsazı: Getmə ora. Qarışma bu işə...
Fotoqraf ona qulaq asmir...
Sürətlə ondan aralanır.

Fotoqraf gecə avtobusda, şəhərlərarası yoldadı.
Avtobus qaranlıqda irəliləyir.

Fotoqraf avtobusun salonunun işığında əlindəki konfet kağızına, kağızdakı qüllə şəklinə baxır.
Saat qülləsinin görüntüsü.

Qəlblər şəhəri

Qəlblər şəhərinin ümumi görünüşü.
Qarşidakı təpədə saat qülləsi, arxada şəhər.
Fotoqraf şəhərin küçələrini dolaşır.
Bir tinə dönür.
Qarşısına saat qülləsi çıxır. Qüllənin görüntüsü...
Fotoqraf başqa bir küçəylə getməkdədi.
Qarşısına saat qülləsi çıxan kimi dayanır.
Fotoqraf daha ucqar bir küçəylə gedir.

Sanki əsəbidi, narahatdı.
Dönüb geri baxarkən yenidən saat qülləsini görür, bir az da təlaşlanır.
Başqa bir küçədə bir dükən qarşısında bir əyirici çalışmaqdadır.
Fotoqraf ona yaxınlaşır.

Fotoqraf: Bu qəsəbədə saat görə bilməyəcəyim bir küçə yoxdumu?
Əyirici: Yoxdu. Saati görməyəcəyin yer yalnız saat qülləsinin içidi...
Qüllənin küçədən görünüşü.

Fotoqraf qülləyə baxır.
Fotoqraf: Buralarda Saatsaz varmı?
Əyirici: İrəlidə, sağda...
Fotoqraf qəsəbənin ucqar məhəlləsində yol gedir.

Bir tinə gələndə bir anlığa durur, çəşqindi. Divarda bir afişə, yerə düşmüş yol hərəkəti nişanı, tor içindəki toplar, bütün bu vəziyyət və küçə. Şəhərlər Şəhərlərindəki saatsaz dükəninin yerləşdiyi küçəni xatırladır...

Qadının yuxu mavisi maşını da bir az irəlidə, kənardadı.
Fotoqraf maşına yaxınlaşır, sehrlənmiş kimidi.
Fotoqraf maşında oturub.
Radiosunu qurdalayır. Güzgüyə bağlı nəzərliyə toxunur.

Kənardə bir uşaq "səksək" oyanır. Əskiçi Şəhərlər Şəhərlərindəki küçəni başına götürən bir səslə səslənir.
Əskiçi: Əskiçi, əski şeylər alıram, əskiçi!...
Qəflətən maşının sol yanında Qadın görünüb keçir.
Qətiyyətlə küçə boyunca irəliləyərək uzaqlaşır.
Fotoqraf heyranlıq və çəşqinliqlə Qadının gedisini izləyir.

Maşından çıxıb Qadının dalınca gedir.

Yuxudakı kimi qadına yaxınlaşmadan, varlığını hiss etdirmədən dalınca gedir.

Qəflətən nəsə görərək donub qalır.

Bir tindən Saatsaz çıxır.

Saatsaz Qadına doğru hərəkət edir.

Əlində bir paket var.

Səkinin kənarında birləşirlər. Saatsaz əlindəki paketi Qadına göstərir.

Fotoqraf bir qapının arxasında gizlənərək onlara baxır.

Qadınla Saatsaz birlikdə paketi açırlar.

Qadın qutunun içindən neyisə əlinə alır, nə olduğu görünmür.

Qadınla Saatsaz ortaq iş görən, eyni məsuliyyəti daşıyan iki nəfərin maraqlı, diqqətli hərəkətiylə davranırlar.

Uşaqlarıyla maraqlanan ər-arvada bənzər halları da var.

Fotoqraf birlikdə olmamağın əzginliyi və acısıyla onlara baxır. Qadınla Saatsaz arasında, Fotoqrafi kənarda qoyan ortaq bir dünya var.

Fotoqraf Qadınla Saatsazın incəlik və şəfqətlə baxdıqları qutudakı şeyin nə olduğunu görhagördə onların arasına bir kamyon girir.

Şəhərlər Şəhərində Qadınla Saatsazı itirəndə aradan keçən kamyon kimi qırmızı bir kamyon.

Maşın keçən müddətdə Qadınla Saatsaz yoxa çıxıblar.

Fotoqraf çəşir.

Açıq bir evin qapısının bağlandığını görür. Qapiya yaxınlaşışib döyür.

Qapı açılır: yaşılı bir xala görünür, əlində bir qab.

Yaşılı xala: Aa, sən südçü deyilsən!

Fotoqraf: İçəri kimlərsə girdi.

Fotoqraf qapıdan içəri uzanıb sağa-sola göz gəzdirir, amma heç kimi görmür...

Yaşılı xala: Kimlərdənsən, oğlum?

Fotoqraf Qadınla Saatsazın hara gedə biləcəklərini fikirləşir.

O biri tinə keçir.

Boş küçə boyu irəliləyir.

Yenidən başqa tinə dönür, heç kəsi görmür.

Geri qayıdır, başqa küçəyə dönərkən...

Irəlidə Saatsazın getdiyini, bir qapıdan içəri girdiyini görür. Qaçaraq o qapiya sarı gedir.

Diqqətlə, ağır-agır içəri girir.

Qapı bir bağçaya açılır. Fotoqraf bir neçə pillə qalxır. Ağaclar, bitkilər arasıyla irəliləyir.

Ekranda oturan Saatsazın arxası görünür.

Qarşısında da bir nəfər.

Eyni vaxtda yerdəki qırıq lampa ayağının altında qalır.

Çıxan səsdən irəlidə, ağların arasında, masada oturan cütlük hürkür.

Dönüb baxılar.

Saatsazla Qadın deyillər... Olsa-olsa gizlicə görüşən aşiqlərdi.

Fotoqraf Saatsaz ilə Qadını yenidən itirdiyini başa düşür. Ümidsizlik və çəşqinqılıq içində qalır.

Geriyə, küçəyə qayıdır.

Küçədə eyni qız, Şəhərlər Şəhərindəki Saatsaz dükəni yerləşən küçədəki qız kimi, "səksək" oynayır.

Tor içində toplar baqqal dükənidəki kimi yellənir. Ağlı, yaddaşı qarışdırıran bir sehrli an...

Gecəyarısı.

Fotoqraf tək-tənha meyxanədədi. Stollar yiğilib, stullar stolların üstünə qoyulub.

Fotoqraf masasında yorğun, əzgin oturub. Önündə bir raki şüşəsi. Bir qarson ortalığı yiğışdırır, stulları stolun üstünə ağızlıştə qoyur. Fotoqrafa yaxınlaşır, qulağına üzr isteyirmiş kimi piçıldayır.

Qarson: Bağlayırıq!

Gecə.

Fotoqraf Qəlblər Şəhərinin boş və qaranlıq küçələrində, təkbaşına dolaşır.

Kədər, təklik və çarəsizlik duyğusu.

Bir tinə sarı dönəndə saat qülləsi xəyalət kimi yenə qarşısına çıxır.

Saat qülləsinə heyrət və hürküylə baxır...

Gecə kafesində

Səhər.

Gecəni gecə kafesində keçirən Fotoqraf başını bir masaya qoyub yatır.

Gecə kafesində gün başlayıb: ilk çaylarını içənlər, siqaretlərini tüstüldənlər, gəvəzəlik edənlər...

Ucqar Qəlblər Şəhərinin adamları... Yoxsul, yorğun, üzü tüklü kişilər...

Divarlarda mənzərə rəsmləri, əski güləşçilərin tabloları... Zamandan kənar bir ab-hava...

Bir qocanın oxuduğu qəzətin manşetində Çinin Yaponiyaya hücumu keçdiyi yazılıb...

Yuxuya dalmış Fotoqraf masanın silkələnməsinə oyanır. Masasına qoçu geyimli, kepkalı, lacivərd pencəkli bir nəfər oturub.

Fotoqrafin oyandırıldığına fərqliyən varır, görüb gülümsəyir.

Lacivərd Pencəkli Adam: Günaydın... (Çayçıya) Bizə iki dəmli çay...

Cibindən bir məktub çıxarır, səssizcə oxuyur. Çayçı iki çay gətirib masaya qoyur.

Lacivərd Pencəkli Adam cibindən bir simit çıxarır, ikiyə bölrək yarısını Fotoqrafa uzadır.

Fotoqraf istəmir, çayını qarışdırır.

Lacivərd Pencəkli Adam bundan inciyir. Dərs verən kimi danışır.

Lacivərd Pencəkli Adam: Sən dərdinlə savaşmazsansa, ömrün boyu yaxanı buraxmaz... qorxunc bir xəstəlik kimi... Boynunu bükərsən, dərd adamı yerə soxar... (Çayından bir qurtum içir). Mən illərlə bunu çəkmışəm!

Verdiyi dərsdən razıdır. Ayağa durur.

Lacivərd Pencəkli Adam: Bu gün ruhum qurtulur!

Əyilir, yan stillardan iri bir stolüstü saatı götürüb kafedən çıxır.

Fotoqraf ilk anda ona reaksiya vermır.

Amma qucağında iri bir saatla kafedən çıxan adamın vitrinin qabağından keçərək uzaqlaşdığını görəndə oyanır. Ani olaraq qərarsızlıq keçirir.

Tez ayağa durub, onun dalınca gedir.

Kafedən çıxan Fotoqraf bir tinə dönəndə Lacivərd Pencəkli Adamı irəlidəki dar küçənin o biri başında görür.

Qucağında saatıyla küçədən yoxa çıxır.

Fotoqraf səssizcə onun dalınca gedir.

Fotoqraf Lacivərd Pencəkli Adamin bir həyətə girdiyini görür.

Görünməməyə çalışaraq diqqətlə onu izləyir. Onu itirməkdən qorxduğu üçün aradabir irəli gedir.

Lacivərd Pencəkli Adam Qəlblər Şəhərinin ucqar məhəlləsinə gəlib.

Yoxuşa qalxır, bir tinə dönür, sonra qəti addımlarla başqa tinə dönür.

Arxasında onu diqqətlə izləyən Fotoqraf... Ətraf bomboşdu... İt hürüşmələri eşidilir.

Fotoqraf gizləndiyi küçədən Lacivərd Pencəkli Adamin dar bir küçənin qurtaracağındakı qapıya yanaşdığını görür.

Qapı açılır, Lacivərd Pencəkli Adam içəri girir.

Qapıda bu dəfə Yekə Adam görünür. Fotoqraf tində gizlənir.

Yekə Adam küçəni gözdən keçirib içəri girir. Fotoqraf gizləndiyi tindən çıxıb qapıya doğru gedir. Qapıya yaxınlaşır. Qapıdan saat asılıbdı. Fotoqraf cəsarətini toplayıb qapını döyür.

Qərarlıdı, qapını bir də döyür.

Açılan qapıda Yekə Adam görünür. Hədələyici, qorxunc bir görkəmi var.

Yekə Adam: Bəli?

Fotoqraf bir anlığa dayanır.

Fotoqraf: Ürəyimi açmağa gəlmisəm... (Bir anlığa, fikirləşir). Saatlar barədə... Hekayəm var...

Fotoqraf birdən qarışındakı Yekə Adamı xatırlayır: Qəriblər şəhərində qadına cangudənlik edən Yekə Adamı bu.

Yekə Adam: Haradan?

Fotoqraf cəsarətlə danışır.

Fotoqraf: Uzun yoldan... Şəhri-qəlbə...

Qəlblər evi

Yekə Adam Fotoqrafi içəri buraxır. Qapı örtülüür.

Yekə Adam qabaqda, Fotoqraf arxada pilləkənlərlə bir meydançaya qalxırlar...

Yekə Adam yol göstərir, Fotoqraf bir otağa girir.

Fotoqraf otaqdadı, həyəcanlıdı, nə olduğunu anlamağa çalışır.

İçəridə stulda oturan on-on iki adam var...

Kişilər, bir neçə qadın, kəndlə, kiçik məmər geyimli adamlar...

Dərdlilər, kədərlilər, ümidsizlər, yaşlılar... Hamısının əlində, qucağında özləriylə gətirdikləri saatları var.

Gözləyirlər.

Fotoqraf əndişəli və narahatdır, onlarla heç bir əlaqə qura bilmədən gözləmə otağında aşağı-yuxarı gəzişir.

Girdiyi qapiya baxır.

Yekə Adamı görməyib otaqdan çıxır.

Fotoqraf yenidən meydançadadı.

Aşağı enən, yuxarı qalxan pilləkənlər görür burada. Qarşısında da başqa bir qapı.

Ani tərəddüddən sonra yuxarı qalxan pilləkəni seçir.

Pilləkənlə ağır-ağır, diqqətlə qalxır.

Yuxarıda açıq bir qapıdan içəri baxır.

Əvvəlcə çəşir, amma diqqətlə baxmağını davam etdirir...

Bir masada Saatsaz dik oturub. Oturduğu masanın örtüyü, arxadakı pərdə Fotoqrafin Qəriblər Şəhərində baxdığı videokasetindəki kimidi.

Saatsazın qarşısında bir kamera, kamerasında çəkənin kürəyi görünür.

İşiq yanır.

Saatsaz bir anlığa fikirləşir.

Kamera qarşısında danışmağa alışqan adam kimi rahatca danışır.

Saatsaz: Üzümüzdə itən mənəni yalnız xatırlamaqla tapırıq... İtirilmiş gözəl zamanları tapırıq... Acını xatırlayaraq... Anladaraq... Ruhumuzdakı gizli saatın rəqqaslarını axtararaq... Saatlar xatırlayar...

Sözləri qurtaranda yana dönür; əlində saat, növbəsini gözləməkdə olan yaşlı bir adəmi masaya dəvət edir.

Saatsaz: Buyurun.

Saatsaz yerini yaşlı adəma verir. Kiçik çəkiliş otağını tərk edir. Kameranın yanına gəlib çəkilişə göstəriş verir.

Saatsaz: (Yaşlı Adama) Hazırınızmı, əfəndim? (Operatora) Başlayın.

Yaşlı Adam masa arxasında narahat oturub, əlindəki stolüstü saatinə qarşısına qoyub.

Titrək, qırıq səslə dərdini, hekayəsini bütün səmimiyyətiylə danışmağa başlayır.

Yaşlı Adam: Həyatda ən çox qızımı sevirdim... On çox qızımı... Gözəl qızımı... Amma o da anası kimi, məni bir gün atıb getdi... Bir gün yatağımdan qalxanda baxdım ki, otağı boşdu... bomboş...

Saatsaz kamerasının kiçik ekranındakı görüntünü incələyir... Əlini operatorun ciyninə toxundurub çəkiliş yerini tərk edir.

Saatsaz: (operatora piçıldayır) Davam edin...

Saatsazın otaqdan çıxdığını görən Fotoqraf tələsik yerini dəyişdirir.

Az öncə Fotoqrafin gizləndiyi meydançaya çıxan Saatsaz bir anlığa dayanır. Elə bil nədənsə şübhələnib.

Şəhərlər Şəhərindəki dükanından çıxar-çıxmaz elədiyi bir hərəkətlə, üstündə, ciblərində nəsə axtarır.

Bayira çıxır.

Fotoqraf tələsik Saatsazdan qaçarkən başqa bir otağa giribdi. Burada da əvvəlcə girdiyi otaqdakı kimi, nə baş verdiyini qavraya bilmir. Uzunsov otaqda... bir-birinə qarışan danışq səsləri eşidilir... Fotoqraf anlamağa çalışaraq sehrlənmiş kimi maraqla otaqda irəliləyir...

Aralı düzülmüş stullarda oturan kədərliləri, dərdliləri görür. Hərəsinin qabağında çəkiliş yerində olduğu kimi bir masa, masaların üstündə də özləri ilə gətirdikləri bir saat.

Hamısı tək-tək öz hekayələrini, dərdlərini danışır, üreklerini boşaldırlar... Bəlli olur ki, bura çəkiliş öncəsi yerdi...

Fotoqraf otaqda irəliləyərkən hekayə danışanları bir-bir dinləyir.

Birinci masada əlli-əlli beş yaşlarında eşməbığlı bir fəhlə oturub. İllərlə çalışıb, əldən düşmüşün biridi. Geyimi solğun, sadə və təmizdi.

Çünkü öz dilimi danişammıram... Çünkü öz dilimi danişdığını zaman başqasının dilini danışır deyirlər... Mən də daha bir ərizə verdim... Çünkü öz dilimi unuda bilmirdim... Çünkü öz dilimi unutsam, sanki başqasının dilini heç xatırlaya bilmərəm... Bir ərizə də verdim... Çünkü öz dərdimi anlada bilmirdim... Öz dərdimi anlatsam...

Onun yanındakı masada orta yaşılı, başörtülü bir ev qadını hekayəsini danışır.

Ağacın altındaki bulaqla mətbəximin pəncərəsinin arası uzun yoxuşdu... Amma mətbəx pəncərəmdən bulağı görürəm. Bulaq aşağıdadı, əlimdə su dolu vedrələr yoxusu çıxanda ev aşağıda olaydı, deyə fikirləşirdim... Yoxusu dolu qablarla deyil, boş qablarla çıxardım.

Üçüncü masada şəhərli olduğu bilinən, bir az da Fotoqrafa bənzəyən bir gənc hekayəsini danışır.

Keçən gecə səni yenə yuxumda gördüm. İnsan mənim kimi sevərsə, eyni şəkildə sevilməyi arzulayın...

Bunu ümid kimi yaşayar... Yuxumda mənim sən olduğum yuxumda...

Dördüncü masada Fotoqraf gecə kafesindən başlayaraq izlədiyi Lacivərd Pencəkli Adamı görür.

İri saatını masasının üstünə qoymuşdur. Danışır.

Lacivərd Pencəkli Adam: Dərdə yenilməyim deyə illərlə axşamlar günəşin batdığı saatlarda kafeyə getdim... Səhərləri kədər məni basmadan özümü işə verdim.... İllərlə...

Lacivərd Pencəkli Adam Fotoqrafi görəndə yoldasını görmüş kimi gülümsəyir...

Lacivərd Pencəkli Adam: Gələcəyini bilirdim. Gəl otur...

Yerindən durur, ələcsiz qalan Fotoqrafin çiynindən tutub masaya oturdur.

Masaya oturmaq Fotoqrafi həyəcanlandırır. Bir anlığa yanındakı masada ürəyini boşaldan gənci dinləyir.

Lacivərd Pencəkli Adam: Saatin həni?

Fotoqraf qətiyyətsizlikdən sonra atasının saatını yadına salır. Saati cibindən çıxarıır.

Lacivərd Pencəkli Adam: Ürəyinə yaxın tut ki, üzün danışsın...

Fotoqraf atasının zəncirli saatına diqqətlə baxaraq xatırlayır... Ürəyini boşaltmağa hazırlıdı.

Yekə Adam otağın qapısından içəri girir, masalarda oturaraq hekayəsini danışan kədərliləri dinləyərək irəliləyir.

Fotoqrafla Lacivərd Pencəkli Adamin oturduğu masaya gələndə dayanır...

Lacivərd Pencəkli Adam: Bu gənc ürəyini boşaldacaq! Hazırı...

Dəri Pencəkli Yekə adam qabaqda, Fotoqraf arxada Qəlblər Evinin qəribə dəhlizindən keçirlər.

Pilləkənlərlə enir, saatların tiqqıldadığı otaqlardan keçir, yenidən başqa pilləkənlərdən çıxırlar.

İçəridəki qəribə şeylərə uyğun labirinti xatırladan keçidləri olan qəribə və basırıq bir yerdə bura.

Pilləkənlərdə, dəhlizlərdə saatlar tək başlarına tiqqıldayaraq işləyirlər.

Bir keçiddən keçərkən Fotoqraf açıq bir qapıdan içəri baxır. Saatsaz masasının başında, içəridə işləyir.

Əlindəki bir saatla məşğuldudur. Artıq alışdığını yeni həyatının rahatlığı içindədi.

Bir an dayanır, qapıdan onu seyr edən Fotoqrafa baxır...

Amma Fotoqrafi xatırlamır.

Bir anlığa tərəddüb keçirən Fotoqraf Yekə Adamin arxasında yoluna davam edir.

Fotoqraf çekiliş otağına girib, çekiliş masasına oturub. Qarşısında kaməra...

Lampalar yananda üstünə güclü işıq düşür. Dərindən nəfəs alır. Bəlkə də hekayəsinə necə başlayacağını hələ bilmir.

Sonra getdikcə daha duyğulu səslə danışır.

Danışdıqca sanki xatırlamaqdadı, yuxudan oyanmaqdadı...

Fotoqraf: Bir zamanlar ... Bir zamanlar gözəl bir qadın, bir yeniyetməni itmiş bir xəzinə arxasında göndərmişdi... Xəzinənin sırrını atasından öyrənmiş gözəl qadın xəritə üzlərdədi deyirmiş... Gənc də qadının söylədiklərini axtarmaq üçün üzləri xəritə olanların arasına gedir... Şəhər-şəhər gəzir, ölü qəsəbələrə, yox olmuş vadilərə baş çəkir... (Durur, fikirləşir, gözləri dolur) Bir gün unudulmuşların arasında itəndə gözəl qadını da itirdiyini başa düşür... Öz üzündə bir xəritə olduğunun o zaman fərqiñə varır. Oğlan artıq xəzinəni deyil, o sırlı qadını axtarmağa başlayır... Bir gün bir şəhərə gəlir... hara gedirə, saat qülləsi görür və qadının varlığını hiss edir...

Görüntüdə qaranlıqdan çıxan qadının üzü görünür. Üzündə şəfqət dolu, duyğulu bir ifadə ... Fotoqrafi kənardan seyr edərək dinləyir.

Fotoqraf: Mənə baxır deyə düşünür... Və o zaman bədbəxtliklə dolu həyatından ancaq qadının baxışıyla çıxa biləcəyini anlayır... Çünkü gənc həmişə yuxularında qadını görür... Və hər dəfə yuxudan göz yaşlarıyla oyanır... Onu sevir. Onu özü itgin ruhunu axtaran kimi, yuxudan oyanan kimi sevir. Qadının üzü indi də həddindən artıq ifadəlididir.

Fotoqraf daxili bir duyuyla başını qaldırır və Qadının ona baxdığını görüb donur. Qadın təlaşa düşür. Gözlərini Fotoqrafdan çəkmədən ağır-ağır geriləyərək qaranlıqda yoxa çıxır.

Fotoqraf masadan qalxır, Qadının yoxa çıxan görüntüsünə doğru gedir.

Qarşısına bir qapı çıxır.

Qadının üzünü bu qapının pəncərəsindən görmüşdür...

Qapını açır.

Yeni və qəribə bir işıqda, yeni bir məkanda bir neçə addim atan kimi Qadını görür.

Qadın qəribə bir şəkildə işıqlandırılmış bir otaqda, irəlidədi. Fotoqrafdan uzaqlaşır.

Bir yuxu ab-havası...

Qadın Fotoqrafın varlığını hiss edərək birdən dayanıb çevirilir.

Fotoqraf: Səni tapacağımı bilirdim...

Aralarında yeddi-səkkiz addımlıq məsafə var, amma qadın çox uzaqdayımış kimidi.

Saat tiqqıltısı...

Qadın: Ah canım, heç nə bilmirsən...

Fotoqraf bəlkə də qadına yaxınlaşacaqdı, amma ayaq səsləri eşidilir: Arxada dəri pencəkli Yekə Adam görünür. Qadının qoruyucusu kimi...

Qadın: Çix artıq burdan... İndi...

Fotoqraf uzaqlaşa bilmir, amma Yekə Adam hədələyici ədayla yaxınlaşır.

Fotoqraf yaxınlaşan Yekə Adamın varlığı qarşısında geriləyir... İstəməyə-istəməyə uzaqlaşır.

Qadın Fotoqrafi kədərlə izləyir, o da öz yoluyla gedir, bir anlığa ayaq saxlayır.

Fotoqraf öndə, Yekə Adam arxada pilləkəndən çıxış qapısına doğru irəliləyirlər.

Fotoqraf bir anlığa dayanır, amma Yekə Adamın varlığını daha çox hiss edir.

Fotoqraf Qəlblər Evinin qapısından çölə çıxır. Yekə Adam pilləkənlərin başında, gözünü qırpmadan onu izləyir. Cibindən bir konfet çıxarıb ağızına atır...

Saat qülləsi

Qəlblər Evindən çölə çıxan Fotoqraf qarşısında yenə saat qülləsinə görür. Saat qülləsinin Qəlblər Şəhərinin damları arasından görünüşü...

Fotoqraf saat qülləsinə baxır.

Ağlına nəsə gəlir. Qülləyə doğru gedir.

Qıraq bir məhəllədə, köhnə evlər arasından Fotoqraf bir təpəyə dırmanır... Təpədə gözlərini heç cür ayıra bilmədiyi saat qülləsi var...

Fotoqraf təpənin başına çatır, qətiyyətlə saat qülləsinə girir. Qapiya yaxınlaşır. İtələyən kimi qapı açılır. İçeri girir.

Qüllənin içindəki pilləkənlə saat qülləsinin birinci mərtəbəsinə çıxır.

Qətiyyətli, dayandırılmaz bir mexanizm taqqıltısı.

Saatın iri dişlərini, ağırlığını, ağır-ağır yellənən böyük rəqqaslarını görür.

Qüllədə heç kim yoxdu.

Yuxarı, ikinci mərtəbəyə çıxan pilləkən diqqətini çekir.

O pilləkənlə ikinci mərtəbəyə çıxır.

İkinci mərtəbənin pəncərəsinin taxta örtükləri arasından Qəlblər Şəhərinə baxır.

Şəhərdə saat qülləsinin görünmədiyi yeganə nöqtədədi indi... Şəhərin ümumi görünüşü.

Tıqqıltısı böyük bir gurultuya eşidilən çarx və yay...

Fotoqraf ikinci mərtəbədə, bir küncdəki taxta yatağa uzanıb. Üstündə qaba bir ədylə var...

Amma saatın tiqqıltısından yata bilmir...

Fotoqraf birinci mərtəbəyə enib, saatın mexanizminə yaxınlaşır. İri rəqqası əliylə ortadan tutanda saat dayanır.

Çaşqınlıq, bəxtiyarlıq doğuran səssizlik anı...

Dönüb, qüllə gözətçisinin masasındaki qrafindən stekana su doldurub içir.

Gecə. Səssizlik. Saat qülləsinin bayırdan görüntüsü.

Əqrəblə yelqovan tərpənmir.

Saat dayandırıldığı dörd otuzu göstərir...

Saatın mexanizmi, dişləri qaranlıqda tərpənməz qalıb.

Qüllə gözətçisinin masası, stulu, sürahisi eləcə qaranlıqda durur.

Fotoqraf yerdəki yataqda rahatca yatır.

Qəlblər Şəhərindən gecə saat qülləsinin görüntüsü.

Şəhər də səssizdi.

Yalnız işıqforun yanıb-sönən narıncı işığı...

Səhər. Gün işığında yatan Fotoqraf.

Birdən bir çan səsi. Fotoqraf hürkərək oyanır. Sanki harada olduğunu kəsdirə bilmir. Üstdəki çandır səslənən. Saata bağlı çəkic çana vurur...

Aşağı mərtəbədə qadın, saat mexanizminin yanındadı.

Qadın maniveləni çevirərək ağırlığı qaldırır, saatı qurur.

Ağırlığı qaldıran zəncirin şıqqıltısı.

Rəqqasın tiqqıltısı.

Fotoqraf yuxarı mərtəbədən birinci mərtəbəyə enir.

Qadın onu görür, amma qətiyyən çəşmir. Saati qurur.

Qadın: Saat dayananda burada olduğunu başa düşdüm... Niyə dayandırdın?

Fotoqraf: Unutmaq istəyirdim.

Qadın: Yaxşı yatdım mı?

Fotoqraf: Yatdım, amma unuda bilmədim... Yuxumda səni gördüm.

Qadın saat mexanizminin yanından aralanır, qüllə gözətçisinin masasının arxasında oturur. Masada bir dərman şüşəsi, qatar biletli və cədvəl var.

Qadın: Qatar biletli, cədvəl... Burdan qatar keçmir axı...

Fotoqraf: Yuxumda səni görəcəyimi bilirdim.

Qadın: (Kədərlə və zarafatıyan) Yuxunda nə edirdim?

Fotoqraf: Üzümü iki tərəfdən tutmuşdun... Hekayəmin axırını danışacaqdım... Amma yenə yuxumu axıra çatdırımadan oyandım...

Qadın onu diqqətlə dinləmişdir.

Fotoqraf Qadının əyləşdiyi kiçik masada oturur.

Fotoqraf: Yuxumun arxasını danış mənə... Heç olmasa bir dəfə yuxudan rahat oyanım...

Qadın: (Düşüncəli, fikrə dalmış kimi) Yuxular heç tamamlanır ki... Hekayələr tamamlanır... Keçənlərdə bir adam gəlməşdi, üzü acıyla doluydu... Lotereya satıcısıydı... Bir biletin üzərində bir qadın şəkli görüb, heç vaxt onu unuda bilməyib... Bütün həyatı axarını dəyişib... Lağla qoyublar... Üzdənə elə baxış var idi ki... Ona axtarmasını demək istərdim... Şəkildəki qadını deyil, axtarmağı sevəcəyini demək istərdim...

Səssizlik

Fotoqraf: Yenə əvvəlki kimi olaq... Sənə fotoşəkillər götürür. Üzlərə baxıb hekayələrini danışarsan... Hər şey əvvəlki kimi olsun... Səni sevirəm... Sevirəm səni...

Qadının uzanan əli Fotoqrafın üzünü şəfqətlə, sevgiylə oxşayır. Fotoqraf üzünü qadına sarı qaldırır.

Fotoqraf: Sevirəm səni.

Qadın: Məni axtardığını fikirləşmədiyimi güman edirsən? Bir gün axtardığın yerlərdə qabağına çıxməq istəməzdimmə?... Bəzən bunu o qədər çox istəyirdim ki, sənin baxışın mənim baxışım olurdu...

Kədərlilərin olduğu bir şəhərdə məni axtarar deyə fikirləşirdim... Mən də o şəhərdə olurdum... İndi qəzet kəsiklərindəki üzlərə baxır deyirdim... O üzlərin hər biri mənim üzüm olurdu... Səni bəzən elə fikirləşirdim ki, baxdığın bütün dünya mən olurdum... Məni deyil, dünyani istədiyini artıq o zaman başa düşürdüm...

Fotoqraf qadının əllərini tutur, sifətinə qoyur. Piçılııyla soruşur.

Fotoqraf: Nə görürsən, de...

Qadın sevgiylə xatırlayır.

Qadın: Səhərləri getirəcəyin şəkillər qədər səni də gözləyirdim... Maraqlı, ağıllı baxışlarını sevirdim...

Amma getirəcəyin şəkillərdən bir gün axtardığım üzü də tapacağımı bilirdim...